

TEST

01#01

1. Müəssisədə istehsalın təşkili nə ilə müəyyən olunur?

- a)) istehsal amillərinin inkişaf səviyyəsi və əmək cisimlərinin xassələri ilə
- b) istehsalın təşkilinin ictimai və texniki tərəflərini fərqləndirməklə
- c) müəyyən istehsal təşkili şəraitində həyata keçirilir
- d) sosial münasibətlərin təşkili ilə
- e) əməyin ödənilməsinin təşkili ilə

01#01

2. Hansı sistemlərin mənafeələrinin uyğun olması təşkilətmə münasibətləri üçün prinsipial əhəmiyyətə malikdir?

- a) istehsalçı və istehlakçıları
- b) idarəedən və idarəolunan sistemləri
- c) nsexlərin biri biri ilə əlaqəsi
- d) əməkdaşların
- e) idarəedən sistemin

01#01

3. “Sahə müəssisələrində istehsalın təşkili” və “texniki” fənlər arasında qarşılıqlı əlaqə hansı münasibətlərlə şərtlənir?

- a)) məhsuldar qüvvələr və istehsal münasibətləri ilə
- b) məhsul istehsalı ilə
- c) axın xətlərinin müxtəlifliyi ilə
- d) istehsalın texniki hazırlığının planlaşdırılması ilə
- e) yeni məhsulun işlənib hazırlanması ilə

01#01

4. İstehsalın təşkli sahəsində istifadə edilən metodlar neçə qrupa bölünür?

- a)3
- b)4
- c))2
- d)5
- e)6

01#01

5.İstehsalın təşkil başqa hansı təşkil forması ilə sıx bağlıdır

- a)istehsal mərhələlərinin təşkil ilə
- b)istehsalçıların təşkili
- c))əməyin təşkili ilə
- d)məhsulun keyfiyyətinə nəzarətin təşkili ilə
- e)alət təsərrüfatının təşkil ilə

01#01

6. İstehsal münasibətlərinin təhlili və araşdırılması nəyə əsaslanır?

- a) statistik metodlara
- b)) müəyyən qayda və metodlara
- c) təcrübi üsullara
- d) fizika qanunlarına əsaslanaraq
- e) riyazi araşdırmalara əsasən

01#02

7. İstehsalın təşkli sahəsində istifadə edilən metodlar hansılardır?

- a) xüsusi metodlar
- b) ümumi metodlar
- c) statistik metodlar
- d)) xüsusi və ümumi metodlar

e) xüsusi və statistik metodlar

01#02

8. Tamlı məhsullar yarım sahəsi üzrə hansı ixtisaslaşdırılmış sahələr var ?

- a) ət, süd, ət konservlərinin istehsalı
- b) balıq ovu, balıq emalı, balıq konservlərinin istehsalı
- c)) şəkər, yağ-piy, qənnadı, spirt istehsalı
- d) tək çay istehsalı
- e) tək spirt istehsalı

01#02

9. Ət və süd yarım sahəsi üzrə hansı ixtisaslaşdırılmış sahələr var ?

- a)) ət, süd, ət konservlərinin istehsalı
- b) balıq ovu, balıq emalı, balıq konservlərinin istehsalı
- c) şəkər, yağ-piy, qənnadı, spirt istehsalı
- d) tək ət istehsalı
- e) tək süd istehsalı

01#02

10. Metodologiya nə kimi bir vasitədir?

- a)) intellektual bir vasitədir
- b) təcrübi bir vasitədir
- c) statistik bir vasitədir
- d) riyazi bir vasitədir
- e) istehsal vasitəsidir

01#03

11. Hasilədiçi qruplara hansı sahələr daxildir?

- a) ət, süd, ət konservlərinin istehsalı

- b)balıq ovu, balıq emalı, balıq konservlərinin istehsalı
- c)şəkər, yağ-piy, qənnadı, spirt istehsalı
- d))balıqtutma və dəniz heyvanlarının hasili, duz, mineral suların çıxarılması
- e)kürü istehsalı

01#03

12.Emal sənaye sahələrinə hansı qida sənayesi sahələri aiddir?

- a)ət, süd, ət konservlərinin istehsalı
- b)balıq ovu, balıq emalı, balıq konservlərinin istehsalı
- c)şəkər, yağ-piy, qənnadı, spirt istehsalı
- d)balıqtutma və dəniz heyvanlarının hasili, duz, mineral suların
- e))Kənd təsərrüfatı və qeyri kənd təsərrüfatı xammalını yenidən emal edən sahələr

01#03

13.Hazır məhsulun xarakterinə görə qida sənayesinin sahəsi neçə qrupa bölünür?

- a))3
- b)2
- c)4
- d)5
- e)bölünmür

01#03

14.Ərzaq artımının əsas mənbəyi nədir

- a))kənd təsərrüfatı, həmçinin balıq və dəniz məhsullarının hasilatı
- b)çörək sənayesinin inkişafı
- c)taxıl istehsalı
- d)ət və ət məhsulları istehsal
- e)süd məhsulları istehsalı

01#03

02#01

15.Aşağıda göstərilən vəzifələrdən hansı müasir şəraitdə qida sənayesinin qarşısına qoyulmuşdur?

- a)az məsrəf xərc etməklə məhsul əldə etməkə
- b)məhsul nəqlinin asanlaşdırılması
- c)məhsul istehsalı strukturunun xeyli yaxşılaşdırılması
- d)məhsul istehsalının sadələşdirilməsi
- e)məhsul satışının genişlənməsi

16.Qida sənayesinin inkişafı və istehsal olunan məhsulun assortimentinin dəyişməsi nədən asılıdır? Ət və balıq məhsullarında hansı komponentlər əksəriyyət təşkil edir

- a)əhalinin sayından
- b)əhalinin ərzaq məhsullarına olan tələbatından
- c)əhalinin coğrafi yerləşməsindən
- d)məhsul satışından
- e)məhsulun keyfiyyətindən

17.Ət və balıq məhsullarında hansı komponentlər əksəriyyət təşkil edir?

- a)Zülallar

- b))zülallar və piylər
- c)zülallar və karbohidrogenlər
- d)vitaminlər və fermentlər
- e)vitaminlər və yağlar

18.yarmalarda və qənnadı məmulatlarının çoxunda hansı komponent əksəriyyət təşkil edir

- a)yağlar
- b)zülallar
- c))karbohidrogenlər
- d)fermentlər
- e)vitaminlər

19.Qida məhsullarının səmərəli normaları necə fərqləndirilmişdir?

- a)çəkisindən asılı olaraq
- b)qidalanma müddətinə görə
- c))yaşına görə
- d)piylənmə dərəcəsinə görə
- e)gözünün rənginə görə

20.Yaşlı adamın sutkalıq kaloriliyini neçə faizini zülallar təşkil edir?

- a))14%
- b)15%

- c)20%
- d)10%
- e)12%

21.Yaşlı adamın sutkalıq kaloriliyini neçə faizini təqribən piy təşkil edir?

- a)14%
- b))30%
- c)20%
- d)10%
- e)12%

22.Qida məhsullarının payına düşən hansı mənşəli zülallar xüsusi dəyərlidir?

- a) bitki mənşəli
- b)) mal qara mənşəli
- c) balıq mənşəli
- d) süd mənşəli
- e) yumurta mənşəli

23.Qida məhsullarının payına düşən hansı mənşəli zülallar az əhəmiyyətliyəldir?

- a))bitki mənşəli
- b) mal qara mənşəli
- c) balıq mənşəli
- d) süd mənşəli
- e) yumurta mənşəli

24.Mənşəyindən asılı olaraq yeyinti piylər hansılara bölünürlər?

- a)) heyvan və bitki
- b) ət və balıq
- c) balıq və bitki
- d) bitki və ət
- e) ət və süd

02#02

25.Bitki mənşəli zülalların mənbəyi hansılardır?

- a)çörək, un, yumurta
- b)ət, balıq, yumurta, pendir
- c))paxlalılar, yarma, makaron
- d)balıq, süd
- e)makaron, ət, balıq

02#02

26.Mineral duzların əsas mənbəyi nədir?

- a)süd və ət
- b))meyvə və tərəvəzlər
- c)balıq və ət
- d)balıq və yosunlar
- e)yumurta və ət

02#02

27.Bioloji katalizatorlar hansılardır?

- a))heyvan və bitki orqanizimində olan fermentlər
- b)heyvan orqanizimində olan fermentlər
- c)bitki orqanizimində olan fermentlər
- d)tərəvəz məhsullarında olan fermentlər

e)mikroorqanizimlər

02#02

28.Şəhər əhalisinin əsas istehlak etdiyi ərzaqlar hansılardır?

a)süd, yumurta ,balıqət

b))ət, balıq, pendir, şəkər

c)şor, yumurta, süd

d)çörək, kartof, yumurta

e)yumurta, süd, bitki yağı

02#02

29.Kənd əhalisinin əsas istehlak etdiyi ərzaqlar hansılardır?

a)süd, yumurta ,balıqət

b)ət, balıq, pendir, şəkər

c))şor, yumurta, süd

d)çörək, kartof, yumurta

e)yumurta, süd, bitki yağı

02#03

30. Şəkər çuğunduru istehsalında 1 ton patkanın yenidən emalı nəticəsində əlavə olaraq nə qədər çörəkbişirmə mayası alınır

a)20kq

b))50 kq

c)16 kq

d)100 kq

e)60 kq

02#03

31. Tərəvəz məhsullarında qidalılıq dəyərini saxlamaq üçün hansı üsuldan istifadə edilir?

- a)konvektiv qurutma üsulundan
- b) isti ilə emal üsulundan
- c)buxarla qurutma üsulundan
- d)) sublimasiyalı üsulundan
- e)bişirmə üsulundan

02#03

32. Meyvə məhsullarında qidalılıq dəyərini saxlamq üçün hansı üsuldan istifadə edilir?

- a)konvektiv qurutma üsulundan
- b) isti ilə emal üsulundan
- c)buxarla qurutma üsulundan
- d)) sublimasiyalı üsulundan
- e)bişirmə üsulundan

03#03

33.Müəssisənin nizamnaməsində nə qeyd olunur?

- a) nəqliyyat təsərrüfatının təşkili
- b)) fəaliyyət predmeti, məqsədi, əmlakın yaranma mənbələri və s.
- c)texnoloji göstəricilər, eyniləşmə göstəriciləri və s.
- d)patent-hüquq göstəricilər, ergonometrik göstəricilər və s.
- e)təyinat göstəriciləri, uzunömürlülük göstəriciləri, iqtisadi göstəricilər və s.

03#03

34. Müəssisənin pasportunda hansı məlumat göstərilmişdir?

- a)maddi-enerji ehtiyatları haqqında
- b)maşın və avadanlıqlar haqqında
- c)) yanacaq-enerji ehtiyatları ilə təmin olunma qaydası
- d)müəssisənin fəaliyyət predmeti

e)poçt nömrəsi

03#03

35. Müəssisələr hansı sənədlər əsasında fəaliyyət göstərir?

- a)) müəssisənin nizamnaməsi və pasportu əsasında
- b) müəssisənin nizamnamə əsasında
- c) müəssisənin hüquqi əsasında
- d)nizamnamə fondu və müəssisənin pasort əsasında
- e)istehsal-texniki vəhdətlik əsasında

03#03

36.Müəssisə öz istehsal-təsərrüfat fəaliyyətini necə həyat keçirir

- a))müvafiq sifarişlər əsasında tam təsərrüfat hesabı, rəqabət və müəssisənin nizamnaməsinə əsasənə özünüidarəetmə prinsiplərini nəzərə almaqla
- b)müəssisənin nizamnaməsinə əsasən
- c)aksiya fondu nəzərə alınmaqla
- d)müəssisə haqqında ümumi məlumatlar əsasında
- e)müəssisənin və onun ayrı-ayrı istehsal bölmələrinin ahəngdar işinin təşkil olunması ilə

03#03

37.Müəssisə öz maddi nemətlərini necə yaradır?

- a))müqavilələr bağlayır, maşın və avadanlıqlar əldə edir
- b)istehsal-texniki vəhdətlik əldə edir
- c)işçi qüvvəsinin yerini dəyişməklə
- d)nəqliyyat təsərrüfatını genişləndirməklə
- e)alət təsərrüfatını genişləndirməklə

03#03

38. Nizamnamə fondu əvəzinə yaradılan fondlardan biri hansıdır?

- a)) Pay fondu”“
- b) “Kömək fondu”
- c) Qırmızı fond”
- d) “Yeni fond”
- e) “Gənc fond”

03#02

39. Əsas sexlərin istehsal tullantılarını təkarar istehsal edən hansı sexdir?

- a) köməkçi sex
- b)) yardımçı sex
- c) əsas sex
- d) xidmətedici sex
- e) kombinəedilmiş sex

03#02

40. Həm əsas və həm də köməkçi sexlərin fəaliyyət göstərməsi üçün şərait yaradan hansı sexdir?

- a) köməkçi sex
- b) yardımçı sex
- c) universal sex
- d)) xidmətedici sex
- e) kombinəedilmiş sex

03#02

41. Əsas sexlərin fəaliyyət göstərməsi üçün şərait yaradan hansı sexdir?

- a)) köməkçi sex
- b) qarışıq sex
- c) əsas sex

d)xidmətedici sex

e)kombinəedilmiş sex

03#02

42. Müəssisədə maddi nemətlər istehsalı ilə məşğul olan hansı sexdir?

a) köməkçi sex

b) qarışıq sex

c))əsas sex

d)xidmətedici sex

e)kombinəedilmiş sex

03#02

43. Müəssisələrdə yardımçı sexlərin funksiyası nədən ibarətdir?

a) məhsulun müxtəlif hissələrini hazırlayan yerlər məcmuası

b)maddi nemətlər istehsalı ilə məşğul olur

c)həm əsas və həm də köməkçi sexlərin fəaliyyət göstərməsi üçün şərait yaradırlar

d))əsas sexlərin istehsal tullantılarını təkarar istehsal edən yerlər məcmuası

e) əsas sexlərin fəaliyyət göstərməsi üçün şərait yaradırlar

04#01

44. Məhsulun istehsalında istifadə edilən avadanlıqların ayrı-ayrılıqda gücünün artırılması hansı forma təmərküzləşmədir?

a)ərazi təmərküzləşdirmə

b))aqrəqat təmərküzləşdirilmə

c)müəssisə təmərküzləşdirilməsi

d)təşkilati-təsərrüfat təmərküzləşdirmə

e)texnoloji təmərküzləşdirmə

04#01

45. Texnoloji cəhətdən həmçinin məhsullar istehsalının bir müəssisə çərçivəsində cəmlənməsi hansı forma təmərküzləşmədir?

- a) mexaniki təmərküzləşdirmə
- b) aqrəqat təmərküzləşdirilmə
- c) müəssisə təmərküzləşdirilməsi
- d) təşkilati-təsərrüfat təmərküzləşdirmə
- e) texnoloji təmərküzləşdirmə

04#01

46. Aşağıda verilənlərdən hansı müəssisələrdə istehsalın təmərküzləşdirmə səviyyəsini müəyyən edən göstəricidir?

- a) mexaniki proseslər
- b) məhsulun çeşidi
- c) müəssisədə avadanlıqların sayı
- d) əsas fondların dəyəri
- e) texnoloji axın tətbi

04#01

47. Hazırda müəssisləri təsnifləşdirdikdə hansı göstəricidən istifadə edilir?

- a) işçilərin sayı
- b) əsas istehsal fondların dəyəri
- c) əsas kapital dəyəri
- d) investisiya qoyuluşunun həcmi
- e) enerji qurğularının gücü

04#02

48. Texnoloji ixtisaslaşma necə aparılır?

- a) istehsal prosesinin ayrı-ayrı mərhələləri müstəqil istehsal kimi həyata keçirilir
- b) ayrıca bir müəssisədə tamamlanmış yekcins məhsul istehsal edilir

- c)hər hansı bir mürəkkəb məmulatın ayrı-ayrı hissələrinin hazırlanması müstəqil istehsalə çevrilir
- d) müəssisənin tərkibində olan istehsal bölmələrinin sayının və tərkibin artırılması
- e) bir neçə kiçik müəssisələrin inzibati cəhətdən birləşməsi

04#02

49.İstehsal prosesinin ayrı-ayrı mərhələlərinin müstəqil istehsal kimi həyata keçirilən ixtisaslaşdırma forması hansıdır?

- a)əşya üzrə ixtisaslaşdırma
- b)hissə üzrə ixtisaslaşdırma
- c))texnoloji ixtisaslaşdırma
- d)aqreqat ixtisaslaşdırma
- e)fərdi ixtisaslaşdırma

04#02

50. Hər hansı bir mürəkkəb məmulatın ayrı-ayrı hissələrinin hazırlanmasını müstəqil istehsalə çevrən ixtisaslaşdırma forması hansıdır?

- a)əşya üzrə ixtisaslaşdırma
- b))hissə üzrə ixtisaslaşdırma
- c)seriyalı ixtisaslaşdırma
- d)aqreqat ixtisaslaşdırma
- e)fərdi ixtisaslaşdırma

04#02

51. Ayrıca bir müəssisədə tamamlanmış yekcins məhsul istehsalı prosesi gedən ixtisaslaşdırma forması hansıdır?

- a))əşya üzrə ixtisaslaşdırma
- b)hissə üzrə ixtisaslaşdırma
- c)seriyalı ixtisaslaşdırma
- d)aqreqat ixtisaslaşdırma

e)fərdi ixtisaslaşdırma

04#02

52.İstehsalın kooperativləşdirilməsi aşağıda verənlərdən hansında düz ifadə olunmuşdur?

a)konstruksiya və texnoloji cəhətdən sabit və daima təkrarlanan az və ya məhdud iqtisadi təyinatlı eynicinsli məhsul istehsalının müstəqil müəssisə miqyasında təmərküzləşdirilməsi prosesi

b))məyyən məhsulu birgə hazırlayan və özünün istehsal-təsərrüfat müstəqilliyini qoruyub saxlayan müəssisələr arasındakı uzun müddətli istehsal əlaqələri sistemi

c)müxtəlif texnoloji proseslərin bir müəssisədə birləşdirilməsidir

d)əlaqədar müəssisələr və baş müəssisə arasında hazır məhsulun tam komplektləşdirilməsi üçün istehsal əlaqələridir

e)hər hansı bir mürəkkəb məmulatın ayrı-ayrı hissələrinin hazırlanması prosesi

04#03

53. Məyyən məhsulu birgə hazırlayan və özünün istehsal-təsərrüfat müstəqilliyini qoruyub saxlayan müəssisələr arasındakı uzun müddətli istehsal əlaqələri hansı sisteme aiddir?

a)kombinləşdirmə

b))kooperativləşdirmə

c)ixtisaslaşdırılma

d)təmərküzləşdirmə

e)sahə üzrə təmərküzləşmə

04#03

54.Konstruksiya və texnoloji cəhətdən sabit və daima təkrarlanan az və ya məhdud iqtisadi təyinatlı eynicinsli məhsul istehsalının müstəqil müəssisə miqyasında təmərküzləşdirilməsi prosesi necə adlanır?

a)istehsalın kombinəlaşdırilməsi

b)istehsalın kooperativləşdirməsi

c)) istehsalın ixtisaslaşdırılması

d) istehsalın təmərküzləşdirməsi

e) sahə üzrə təmərküzləşmə

04#03

55. İstehsalın kombinəlaşdırılması səviyyəsi hansı göstəricilər ilə xarakterizə olunur?

a) xüsusi və ümumi

b) dialektik və ümumi

c) natural və dəyər

d) işçilərin sayı ilə

e) məhsul istehsalı ilə

04#03

56. Eyni sənaye sahəsinə mənsub olan müəssisələr arasındakı istehsal əlaqələri necə adlanır?

a) şəhərdaxili kooperativləşdirmə

b) rayondaxili kooperativləşdirmə

c) sahədaxili kooperativləşdirmə

d) bazararası kooperativləşdirmə

e) kənddaxili kooperativləşdirmə

04#03

57. Aşağıda verilənlərdən hansı sahələrarası kooperativləşdirməyə aiddir?

a) eyni sənaye sahəsinə mənsub olan müəssisələr arasındakı istehsal əlaqələri

b) müxtəlif sənaye sahələrinə mənsub olan müəssisələr arasındakı istehsal əlaqələri

c) bir-neçə sənaye sahələrinə mənsub olan müəssisələr arasındakı istehsal əlaqələri

d) eyni ərazidə olan sənaye müəssisələri arasındakı istehsal əlaqələri

e) müxtəlif ərazidə olan sənaye müəssisələri arasındakı istehsal əlaqələri

04#03

58. Aşağıda verilənlərdən hansı sahədaxili kooperativləşdirməyə aiddir?

- a)) eyni sənaye sahəsinə mənsub olan müəssisələr arasındakı istehsal əlaqələri
- b) müxtəlif sənaye sahələrinə mənsub olan müəssisələr arasındakı istehsal əlaqələri
- c) bir-neçə sənaye sahələrinə mənsub olan müəssisələr arasındakı istehsal əlaqələri
- d) eyni ərazidə olan sənaye müəssisələri arasındakı istehsal əlaqələri
- e) müxtəlif ərazidə olan sənaye müəssisələri arasındakı istehsal əlaqələri

05#01

59. Kompleks mexanikləşdirilmiş axın xətlərində əməliyyatlar necə yerinə yetirilir?

- a)) əksər hissə maşın və mexanizimlərin köməyi ilə
- b) əl əməyindən daha çox istifadə olunur
- c) bütün əməliyyatlar maşın və mexanizimlər köməyi ilə
- d) ayrı-ayrı əməliyyatlar vaxt etibarı ilə uyğun gəlmir
- e) ayrı-ayrı əməliyyatlar vaxt etibarı bir-birinə uyğun olur

05#01

60. Avtomatik axın xətlərində əməliyyatlar necə yerinə yetirilir?

- a) əksər hissə maşın və mexanizimlərin köməyi ilə
- b) əl əməyindən daha çox istifadə olunur
- c) bütün əməliyyatlar maşın və mexanizimlər köməyi ilə
- d) ayrı-ayrı əməliyyatlar vaxt etibarı ilə uyğun gəlmir
- e) ayrı-ayrı əməliyyatlar vaxt etibarı bir-birinə uyğun olur

05#01

61. Bütün əməliyyatları maşın və mexanizimlərin köməyi ilə həyata keçirilən axın xətti hansıdır?

- a) avtomatik axın xətti
- b) kompleks mexanikləşdirilmiş axın xətti

- c) qismən mexanikləşdirilmiş axın xətti
- d)fasiləli axın xətti
- e)fasiləsiz axın xətti

05#01

62. Əksər hissə maşın və mexanizimlərin köməyi ilə həyata keçirilən axın xətti hansıdır?

- a)avtomatik axın xətti
- b)) kompleks mexanikləşdirilmiş axın xətti
- c) qismən mexanikləşdirilmiş axın xətti
- d)fasiləli axın xətti
- e)fasiləsiz axın xətti

05#01

63. Əl əməyindən daha çox istifadə edilməklə həyata keçirilən axın xətti hansıdır?

- a)avtomatik axın xətti
- b) kompleks mexanikləşdirilmiş axın xətti
- c)) qismən mexanikləşdirilmiş axın xətti
- d)fasiləli axın xətti
- e)fasiləsiz axın xətti

05#02

64. Dövriyyə pəstahı hansı funksiyanı yerinə yetirir?

- a)yığılmaqda olan hissədir
- b)tam hissəni peçdə çıxarır
- c)fasilələri aradan qaldırır
- d))axın xəttinin fasiləsizliyini təmin edir
- e)peçdə olan məhsuldur

05#02

65. Axın xəttinin fasiləsizliyini təmin edən hansı pəstahdır?

a)texnoloji pəstah

b)nəqliyyat pəstahı

c)dövriyyə pəstahı

d)sığorta pəstahı

e)əməliyyatlararası pəstah

05#02

66.Sığorta pəstahı nə məqsədlə yaradılır?

a)fasilələri aradan qaldırır

b)axın xəttinin fasiləsizliyini təmin edir

c))boşdayanmaları aradan qaldırır

d)yığılmaqda olan hissə

e)dəstədəki hissələrin səmərəli ölçüsünü təyin edir

05#02

67. Boşdayanmaları aradan qaldırmaq üçün yaradılan pəstah hansıdır?

a)texnoloji pəstah

b)nəqliyyat pəstahı

c)dövriyyə pəstahı

d))sığorta pəstahı

e)əməliyyatlararası pəstah

05#03

68.Seriyalıq əmsalı iriseriyalı istehsal şəraitində neçə qəbul edilmişdir?

a)2-8

b))1-10

c)3-7

d)2-9

e)9-11

05#03

69.Seriyalıq əmsalı orta seriyalı istehsal şəraitində neçə qəbul edilmişdir?

a)2-8

b)1-10

c))11-20

d)2-9

e)9-11

05#03

70.Seriyalıq əmsalı kiçik seriyalı istehsal şəraitində neçə qəbul edilmişdir?

a)2-8

b)1-10

c)11-20

d))21-40

05#03

71. Hansı istehsal şəraitində istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması səviyyəsi aşağıdır ?

a)kütləvi istehsalda

b)seriyalı istehsalda

c))fərdi istehsalda

d)dəstəli istehsalda

e)ixtisaslaşdırılmış istehsalda

06#01

72. Qida sənayesi müəssisələrində istehsalın texniki hazırlığı neçə formada həyata keçir?

- a)8
- b))3
- c)7
- d)4
- e)2

06#01

73. Qida sənayesi müəssisələrində istehsalın texniki hazırlığının formaları hansıdır?

- a)dəstəli, fərdiseriyalı forma
- b)iriseriyalı, orta seriyalı, kiçik seriyalı forma
- c)qrup seriyalı, kollektiv seriyalı forma
- d)qarışıq seriyalı, ixtisaslaşdırılmış seriyalı forma
- e)mərkəzləşdirilmiş forma , qeyri-mərkəzləşdirilmiş forma , qarışıq forma

06#01

74. Daima təkrarlanan işlərdə əmək və maddi –enerji ehtiyatları üzrə norma və normativləri müəyyən etdikdə planlaşdırmanın hansı üsulundan istifadə edilir?

- a) konstruksiya üsulundan
- b))birbaşa üsuldan
- c) anoloji üsuldan
- d)tədqiqat üsulundan
- e) texnoloji hazırlıq üsulundan

06#01

75. İstehsalın texniki hazırlığını planlaşdırdıqda ən mühüm məsləhətdən biri hansıdır?

- a))yeni məhsul növlərinin ayrı-ayrı mərhələlərinin yerinə yetirilməsinə sərf olunan vaxt düzgün müəyyənləşdirilsin
- b) yeni məhsul növlərinin ayrı-ayrı mərhələlərinin yerinə yetirilməsinə sərf olunan vaxt bir saat olsun

- c) yeni məhsul növlərinin ayrı-ayrı mərhələlərinin yerinə yetirilməsinə sərf olunan vaxt müxtəlif olsun
- d) ətraf mühitin tullantılardan mühafizə olunması məsələləri
- e) istehsal daxili ehtiyatlar və onlardan istifadənin planlaşdırılması

06#01

76. İstehsalın konstruktor hazırlığı nədir?

- a) yeni məhsul növlərinin ayrı-ayrı mərhələlərinin yerinə yetirilməsinə sərf olunan vaxt düzgün müəyyənləşdirilməsi üçün konstruktor sənədlərinin hazırlanması
- b) yeni məhsul növlərinin ayrı-ayrı mərhələlərinin yerinə yetirilməsinə sərf olunan vaxt bir saat olsun
- c) yeni məhsul növlərinin ayrı-ayrı mərhələlərinin yerinə yetirilməsi üçün konstruktor sənədlərinin hazırlanması
- d) yeni məhsul növlərinin layihələşdirilməsi və hazırlanması üçün konstruktor sənədlərinin hazırlanması
- e) istehsal daxili ehtiyatlar və onlardan istifadənin planlaşdırılması üçün konstruktor sənədlərinin hazırlanması

06#02

77. Məhsulun təmirə yararlığı xüsusiyyəti hansı xassə ilə xarakterizə olunur?

- a) öhdəsinə düşən funksiyaları yerinə yetirə bilməsi qabiliyyəti
- b) yeni məhsulun yaradılmasında mühüm mərhələ
- c) uzun müddət iş qabiliyyətinin saxlanmaq ilə
- d) yeni məhsulların yaradılması üçün ideya axtarışı
- e) nasazlıqları bərpa etməyə uyğunlaşma

06#02

78. Nasazlıqları bərpa etməyə uyğunlaşma xassəsi məhsulun hansı xüsusiyyətinə uyğundur?

- a) uzunömürlük
- b) təmirə yararlığı

- c) texniki etibarlılığı
- d) texnoloji maya dəyəri
- e) ideyanın yaradılması

06#02

79. Uzun müddət iş qabiliyyətini saxlamq xassəsi məhsulun hansı xüsusiyyətinə uyğundur?

- a)) uzunömürlük
- b) təmirə yararlılığı
- c) marketinq strategiyası
- d) texnoloji maya dəyəri
- e) ideyanın yaradılması

06#02

80. Öhdəsinə düşən funksiyaları yerinə yetirə bilməsi qabiliyyəti məhsulun hansı xüsusiyyətinə uyğundur?

- a) uzunömürlük
- b) təmirə yararlılığı
- c)) texniki etibarlılığı
- d) texnoloji maya dəyəri
- e) ideyanın yaradılması

06#02

81. İstehsalın texnoloji hazırlığının neçə forması var?

- a)5
- b)4
- c)6
- d))3
- e)2

06#03

82. Məhsulun ideyası anlayışı nədir?

- a)) müəssisənin bazara təklif edə biləcəyi mümkün məhsul haqqında ümumi təsəvvür
- b) ideyanın istehlakçılar üçün əhəmiyyətli olan məfhumlarla ifadə olunmuş variantı
- c) real mövcud olan məhsul haqqında istehlakçılarda yaranmış təssürat
- d) məqsədli bazarın kəmiyyəti
- e) uzunmüddətli strateji yanaşma

06#03

83. Məhsulun mənası anlayışı nədir?

- a) müəssisənin bazara təklif edə biləcəyi mümkün məhsul haqqında ümumi təsəvvür
- b) uzunmüddətli strateji yanaşma
- c) real mövcud olan məhsul haqqında istehlakçılarda yaranmış təssürat
- d) məqsədli bazarın kəmiyyəti
- e)) ideyanın istehlakçılar üçün əhəmiyyətli olan məfhumlarla ifadə olunmuş variantı

06#03

84. Məhsulun surəti anlayışı nədir?

- a) müəssisənin bazara təklif edə biləcəyi mümkün məhsul haqqında ümumi təsəvvür
- b) texniki-iqtisadi norma
- c)) real mövcud olan məhsul haqqında istehlakçılarda yaranmış təssürat
- d) məqsədli bazarın kəmiyyəti
- e) ideyanın istehlakçılar üçün əhəmiyyətli olan məfhumlarla ifadə olunmuş variantı

06#03

85. Yeni məhsulun bazara çıxarılmasının neçə mərhələsi var?

- a) 3
- b)) 4

c)5

d)2

e)7

06#03

86. Yeni məhsulun bazara çıxarılmasının mərhələləri hansılardır?

a)yeni məhsulun layihəsinin işlənilib həyata keçirilməsi, sınaqların keçirilməsi

b)kommersiya istehsalının təşkili, ideyaların yaradılması

c))bazara çıxma mərhələsi, yeni məhsulun bazar tərəfindən qbul edilməsi, yetkinlik mərhələsi, tənəzzül mərhələsi

d)marketing strategiyası, ideyaların yaradılması, sınaqların keçirilməsi

e) ideyaların yaradılması, ideyanın seçilməsi, istehsal və satış imkanlarının təhlili mərhələsi

07#01

87. Əmək göstəricilərinin neçə növü var?

a)5

b)6

c))3

d)2

e)4

07#01

88. Əmək göstəricilərinin növü hansılardır?

a))faktiki əmək tutumu, normativ əmək tutumu, plan əmək tutumu

b)natural və dəyər əmək tutumu

c)əmtəəlik və realizə əmək tutumu

d)ümumi və əmtəəlik əmək tutumu

e)xalis, şərti-xalis və normativ xalis əmək tutumu

07#01

89.Faktiki əmək tutumu nəyi xarakterizə edir?

- a) müəyyən dövr ərzində fəaliyyət göstəricisini
- b)) məhsul vahidinin hazırlanmasında texnoloji əməliyyatların yerinə yetirilməsində fəhlələrin faktiki sərf etdikləri iş vaxtının məcmusunu
- c) məhsulun əmək tutumunu hesablamaq üçün
- d)məhsul vahidi iatehsalına zəruri canlı əmək sərfini əks etdirən, müqayisəli normativlərlə müəyyən olunan məhsulun həcmi
- e)məhsulların kəmiyyətini onlara xas ola natural formada səciyyələndirir

07#01

90.Plan əmək tutumu nəyi xarakterizə edir?

- a))məhsul vahidinin hazırlanmasına fəhlələrin nəzərdə tutulmuş iş vaxtı məsrəfi
- b) əsas fəhlələrin faktiki sərf etdikləri iş vaxtının məcmusunu
- c)mövcud vaxt normaları üzrə məhsul vahidinin hazırlanmasında fəhlələrin sərf etdikləri iş vaxtının məcmusu
- d)məhsul vahidi iatehsalına zəruri canlı əmək sərfini əks etdirən, müqayisəli normativlərlə müəyyən olunan məhsulun həcmi
- e)məhsulların kəmiyyətini onlara xas ola natural formada səciyyələndirir

07#01

91.Məhsul vahidinin hazırlanmasına fəhlələrin nəzərdə tutulmuş iş vaxtı məsrəfini səciyyələndirən kəmiyyət hansıdır?

- a))plan əmək tutumu
- b) faktiki əmək tutumu
- c)əmtəəlik əmək tutumu
- d)ümumi əmək tutumu
- e)normativ əmək tutumu

07#01

92. Mövcud vaxt normaları üzrə məhsul vahidinin hazırlanmasında fəhlələrin sərf etdikləri iş vaxtının məcmusu hansı kəmiyyətlə xarakterizə olunur?

- a) plan əmək tutumu
- b) faktiki əmək tutumu
- c) əmtəəlik əmək tutumu
- d) realizə əmək tutumu
- e) normativ əmək tutumu

07#01

93. Məhsul vahidinin hazırlanmasında texnoloji əməliyyatların yerinə yetirilməsində fəhlələrin faktiki sərf etdikləri iş vaxtının məcmusunu hansı kəmiyyətlə xarakterizə olunur?

- a) faktiki əmək tutumu
- b) plan əmək tutumu
- c) dəyər əmək tutumu
- d) realizə əmək tutumu
- e) normativ əmək tutumu

07#01

94. Əsas və köməkçi sexlərdə natural göstəricilərindən istifadə olunmasına səbəb nədir?

- a) məhdud nomenklaturada və daima təkrarlanan eyni cinsli məhsullar istehsalı
- b) təkrarlanmayan məhsullar istehsalı
- c) çoxlu sayda eyni cinsli məhsullar istehsal edilir
- d) bütöv bir məmulatın bir hissəsi istehsal edilir
- e) istehsalın ixtisaslaşdırılması üçün geniş imkanlar yaradılır

07#01

95. Sex və istehsal sahələrində istehsalıdan buraxılan məmulatların sayını hesablamaq üçün hansı ifadədən istifadə edilir?

a)) $N_{bur} = N_{ver} + (Z_{nor} - Z_{fak})$

b) $N_{bur} = N_{ver} : (Z_{nor} - Z_{fak})$

c) $N_{bur} = N_{ver} (Z_{nor} - Z_{fak})$

d) $N_{bur} = N_{ver} - (Z_{nor} - Z_{fak})$

e) $N_{bur} = N_{ver} + Z_{nor} - Z_{fak}$

07#02

96. Planlaşdırmanın neçə növü var?

a)3

b)4

c))2

d)5

e)6

07#02

97. Planlaşdırmanın növləri hansılardır?

a))texiki-iqtisadi və operativ planlaşdırma

b)strateji planlaşdırma və biznes plan

c)operativ –istehsal planlaşdırma və istehsalın dispetçerləşdirilməsi

d)təşkilati-texniki tədbirlər plan və birbaşa planlaşdırma

e)birbaşa, anoloji və tədqiqat planlaşdırılması

07#02

98. Texiki-iqtisadi planlaşdırmanın neçə növü var?

a))2

b)3

c)4

d)5

e)8

07#02

99. Texiki-iqtisadi planlaşdırmanın növləri hansılardır?

- a) təşkilati-texniki tədbirlər plan və birbaşa planlaşdırma
- b) birbaşa, analogi və tədqiqat planlaşdırılması
- c)operativ –istehsal planlaşdırma və istehsalın dispetçerləşdirilməsi
- d)mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş forma
- e)) strateji planlaşdırma və biznes plan

07#02

100. Operativ planlaşdırmanın neçə növü var?

- a)5
- b)4
- c)3
- d))2
- e)6

07#02

101. Operativ planlaşdırmanın növləri hansılardır?

- a) təşkilati-texniki tədbirlər plan və birbaşa planlaşdırma
- b) birbaşa, analogi və tədqiqat planlaşdırılması
- c))operativ –istehsal planlaşdırma və istehsalın dispetçerləşdirilməsi
- d)mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş forma
- e) strateji planlaşdırma və biznes plan

07#02

102.İstehsalın ahəngdarlığının təmin olunmasında hansı planlaşdırma növü mühüm əhəmiyyət kəsb edir?

- a)texiki-iqtisadi

- b) strateji planlaşdırma
- c) operativ –istehsal planlaşdırma
- d) təşkilati-texniki tədbirlər planı
- e) tədqiqat planlaşdırılması

07#02

103. Strateji planlaşdırma və biznes plan planlaşdırmanın hansı növünə aiddir?

- a) texiki-iqtisadi planlaşdırma
- b) strateji planlaşdırma
- c) operativ –istehsal planlaşdırma
- d) təşkilati-texniki tədbirlər planı
- e) tədqiqat planlaşdırılması

07#02

104. Operativ –istehsal planlaşdırma və istehsalın dispetçerləşdirilməsi planlaşdırmanın hansı növünə aiddir?

- a) texiki-iqtisadi planlaşdırma
- b) strateji planlaşdırma
- c) operativ planlaşdırma
- d) təşkilati-texniki tədbirlər planı
- e) tədqiqat planlaşdırılması

07#02

105. Müəssisələrdə planlaşdırma işlərini həyata keçirərkən neçə üsuldan istifadə edilir?

- a) 6
- b) 4
- c) 3
- d) 2

e)5

07#02

106. Normativ metodlar müəssisədə hansı işləri planlaşdırmağa imkan verir?

- a))norma və normativlərin köməyi ilə istehsal və qeyri-istehsal bölmələrinin fəaliyyətini
- b))istehsalın təşkilinin təkmilləşdirməyə yönəldilən təşkilati-texniki tədbirləri işlənilib hazırlanır
- c))idarəetmə obyektinin birbaşa planlaşdırılması
- d))iqtisadi-riyazi üsldan istifadə edilir
- e))müəssislərdə planlaşdırılma işləri daima təkmilləşdirilir

07#02

107. Müəssisələrdə maddi resursların maddi məzmunu nədir?

- a))əmək alətləri
- b))əmək cisimləri
- c))xammallar
- d))materiallar
- e))yarımfabrikatlar

07#03

108. Qida sənayesi müəssisələrində maşın və avadanlıqların məhsul buraxma qabiliyyəti hansı göstəriciyə əsasən təyin olunur?

- a))material xərcləri
- b))texniki-iqtisadi norma və normativlərə
- c))dəyər göstəricisi və natural göstərici
- d))istehsal gücü balansı və tamamlanmamış məhsul qalığı
- e))həcm göstəricisi və normativ metodlar

07#03

109. Qida sənayesi müəssislərində istehlakçıların sifarişlərinin işlənilib hazırlanması hansı kəmiyyətə əsasən müəyyən edilir?

- a) istehlakçıların tələbinə
- b) həcm göstəricisi və normativ metodlar
- c) dəyər göstəricisi və natural göstərici
- d) istehsal gücü balansı və tamamlanmamış məhsul qalıqı
- e) texniki-iqtisadi norma və normativlərə

07#03

110. Qida sənayesi müəssislərində təsərrüfat müqavilələrinin bağlanması hansı kəmiyyətə əsasən müəyyən edilir?

- a) texniki-iqtisadi norma və normativlərə
- b) ergonometrik göstəricilərə
- c) dəyər göstəricisi və natural göstərici
- d) istehsal gücü balansı və tamamlanmamış məhsul qalıqı
- e) patent-hüquq göstəricilərinə

07#03

111. Qida sənayesi müəssislərində işçilərin sayının hesablanması hansı kəmiyyətə əsasən müəyyən edilir?

- a) texniki-iqtisadi norma və normativlərə
- b) ergonometrik göstəricilərə
- c) dəyər göstəricisi və natural göstərici
- d) istehsal gücü balansı və tamamlanmamış məhsul qalıqı
- e) patent-hüquq göstəricilərinə

07#03

112. İstehsalın effektivlik dərəcəsi asılı olan göstərici hansıdır?

- a) texniki-iqtisadi norma
- b) texniki-iqtisadi normativ

- c) vaxta görə avadanlıqlardan istifadə əmsalı
- d) əmək alətlərindən istifadə üzrə norma və normativlər
- e)) istehsalın texniki-iqtisadi səviyyəsi

07#03

113. Aparatların texniki vəziyyətindən dərəcəsi asılı olan göstərici hansıdır?

- a) texniki-iqtisadi norma
- b) texniki-iqtisadi normativ
- c) vaxta görə avadanlıqlardan istifadə əmsalı
- d) əmək alətlərindən istifadə üzrə norma və normativlər
- e)) istehsalın texniki-iqtisadi səviyyəsi

07#03

114. Mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsi asılı olan göstərici hansıdır?

- a) texniki-iqtisadi norma
- b)) istehsalın texniki-iqtisadi səviyyəsi
- c) vaxta görə avadanlıqlardan istifadə əmsalı
- d) əmək alətlərindən istifadə üzrə norma və normativlər
- e) avadanlığın gücündən istifadə əmsalı

07#03

115. Tətbiq edilən texnoloji proseslərin mütərəqqiliyindən asılı olan göstərici hansıdır?

- a) texniki-iqtisadi norma
- b)) istehsalın texniki-iqtisadi səviyyəsi
- c) vaxta görə avadanlıqlardan istifadə əmsalı
- d) əmək alətlərindən istifadə üzrə norma və normativlər
- e) avadanlığın gücündən istifadə əmsalı

07#03

116. Kadrların ixtisas səviyyəsindən asılı olan göstərici hansıdır?

- a) texniki-iqtisadi norma
- b)) istehsalın texniki-iqtisadi səviyyəsi
- c) vaxta görə avadanlıqlardan istifadə əmsalı
- d)əmək alətlərindən istifadə üzrə norma və normativlər
- e)avadanlığın gücündən istifadə əmsalı

07#03

117.İstehsalın təşkilindən asılı olan göstərici hansıdır?

- a)) istehsalın texniki-iqtisadi səviyyəsi
- b) texniki-iqtisadi norma
- c) iş həcminə görə avadanlıqlardan istifadə əmsalı
- d)əmək alətlərindən istifadə üzrə norma və normativlər
- e)avadanlığın gücündən istifadə əmsalı

07#03

118.Əməyin təşkilindən asılı olan göstərici hansıdır?

- a)) istehsalın texniki-iqtisadi səviyyəsi
- b) texniki-iqtisadi norma
- c) iş həcminə görə avadanlıqlardan istifadə əmsalı
- d)əmək alətlərindən istifadə üzrə norma və normativlər
- e)avadanlığın gücündən istifadə əmsalı

08#01

119. Qida sənayesi müəssisələrində köməkçi sexlərin əsas vəzifəsi aşağıdakılardan hansıdır?

- a))istehsal prosesinin gedişatında baş verəcək boşdayanmaları aradan qaldırmaq
- b) tətbiq edilən texnoloji proseslərin mütərəqqiliyindən
- c)istehsalda ciddi əmək intizamı bərqərar etməkdən

- d) istehsalda ciddi texnoloji intizamı bərqərar etməkdən
- e) əmək məhsuldarlığını müntəzəm surətdə artırmaqdan

08#01

120. Qida sənayesi müəssislərində xidmətedici sexin əsas vəzifəsi aşağıdakılardan hansıdır?

- a) tətbiq edilən texnoloji proseslərin mütərəqqiliyindən
- b) maşın və avadanlıqların vaxtı-vaxtında təmir etmək
- c) istehsalda ciddi əmək intizamı bərqərar etməkdən
- d) istehsalda ciddi texnoloji intizamı bərqərar etməkdən
- e) əmək məhsuldarlığını müntəzəm surətdə artırmaqdan

08#01

121. Seriyalı istehsal şəraitində istehsala texniki xidmət sisteminin təşkili hansı formafa baş veiri?

- a) cədvəl-qarfiq əsasında
- b) operativ-istehsal tapşırıqları əsasında
- c) növbə-günlük tapşırıqları əsasında
- d) aylıq tapşırıqlar
- e) illik tapşırıqlar

08#01

122. Fərdi istehsal şəraitində istehsala texniki xidmət sisteminin təşkili hansı formafa baş veiri?

- a) cədvəl-qarfiq əsasında
- b) operativ-istehsal tapşırıqları əsasında
- c) illik tapşırıqlar
- d) aylıq tapşırıqlar
- e) növbə-günlük tapşırıqları əsasında

08#01

123.İstehsala texniki xidmətin təşkilinin neçə əsas tələbləri var?

a)4

b)3

c))5

d)6

e)8

08#01

124. Aşağıda göstərilənlərdən hansı istehsala texniki xidmətin təşkilinə edilən tələbə aiddir?

a)satnadart texniki xidmət

b)planlı-xəbərdaredici texniki xidmət

c))istehsala texniki xidmət məqsəduyğun xarakter daşımalıdır

d)çağırışcı texniki xidmət

e)təcrübi texniki xidmət

08#01

125.İstehsala texniki xidmət məqsəduyğun xarakter daşımalıdır tələbi hansı təşkil tipinin tələbinə aiddir?

a)dispetçer xidmətinin təşkili

b)anbar təsərrüfatının təşkili

c)) istehsala texniki xidmətin təşkili

d)energetika təsərrüfatının təşkili

e)təmir təsərrüfatının təşkili

08#01

126. İstehsala texniki xidmət xəbərdaredici rol oynamalıdır tələbi hansı təşkil tipinin tələbinə aiddir?

a)dispetçer xidmətinin təşkili

b)anbar təsərrüfatının təşkili

- c)) istehsala texniki xidmətin təşkili
- d)energetika təsərrüfatının təşkili
- e)təmir təsərrüfatının təşkili

08#01

127. İstehsala texniki xidmət norma və normativlərə əsaslanmalıdır tələbi hansı təşkil tipinin tələbinə aiddir?

- a)) istehsala texniki xidmətin təşkili
- b)anbar təsərrüfatının təşkili
- c)alət təsərrüfatının təşkili
- d)energetika təsərrüfatının təşkili
- e)təmir təsərrüfatının təşkili

08#01

128. İstehsala texniki xidmət kompleks xarakter daşmalıdır tələbi hansı təşkil tipinin tələbinə aiddir?

- a)) istehsala texniki xidmətin təşkili
- b)əməyin təşkili
- c)alət təsərrüfatının təşkili
- d)energetika təsərrüfatının təşkili
- e)təmir təsərrüfatının təşkili

08#01

129. İstehsala texniki xidmət işləri imkan dairəsində ixtisaslaşmalıdır tələbi hansı təşkil tipinin tələbinə aiddir?

- a)təmir təsərrüfatının təşkili
- b)anbar təsərrüfatının təşkili
- c)alət təsərrüfatının təşkili
- d)emaddi-texniki təchizatın təşkili
- e)) istehsala texniki xidmətin təşkili

08#01

130. Texniki xidmət həyata keçiriləcək işlərin xarakterindən, mürəkkəblilik dərəcəsindən və əhəmiyyətindən asılı olaraq neçə növə ayrılır?

a)4

b))3

c)2

d)5

e)6

08#01

131. Texniki xidmətin növləri hansılardır?

a)funksional, məkan, zaman

b))standart,planlı-xəbərdarledici, çağırışçı

c)ahəngdarlıq, paralellik, düzxətlilik

d)əmək, əmək cisimləri, əmək alətləri

e)texnoloji, əşya,qarışıq

08#01

132. Standart texniki xidmət hansı istehsal şəraitində tətbiq edilir?

a)orta seriyalı istehsal şəraiti

b)kiçik və fərdi istehsal şəraiti

c))kütləvi və iri seriyalı istehsal şəraiti

d)dəstəli və axınlı istehsal şəraiti

e)kütləvi,seriyalı və fərdi istehsal şəraiti

08#01

133. Planlı-xəbərdarledici texniki xidmət hansı istehsal şəraitində tətbiq edilir?

a))orta seriyalı istehsal şəraiti

b)kiçik və fərdi istehsal şəraiti

- c) kütləvi və iri seriyalı istehsal şəraiti
- d) dəstəli və axınlı istehsal şəraiti
- e) kütləvi, seriyalı və fərdi istehsal şəraiti

08#01

134. Standart texniki xidmət hansı tapşırıqlar əsasında həyata keçirilir?

- a)) plan-qrafik əsasında
- b) operativ-istehsal tapşırıqları əsasında
- c) illik tapşırıqlar
- d) aylıq tapşırıqlar
- e) növbə-günlük tapşırıqları əsasında

08#01

135. Kütləvi və iri seriyalı istehsal şəraitində hansı növ texniki xidmətdən istifadə edilir?

- a) funksional texniki xidmət
- b)) standart texniki xidmət
- c) planlı-xəbərdarlıq texniki xidmət
- d) çağırışçı texniki xidmət
- e) texnoloji texniki xidmət

08#01

136. Planlı-xəbərdaredici texniki xidmət hansı tapşırıqlar əsasında həyata keçirilir?

- a) plan-qrafik əsasında
- b) operativ-istehsal tapşırıqları əsasında
- c) illik tapşırıqlar
- d)) təqvim-plan qrafik
- e) növbə-günlük tapşırıqları əsasında

08#02

137.Orta seriyalı istehsal şəraitində hansı növ texniki xidmətdən istifadə edilir?

- a)funksional texniki xidmət
- b)standart texniki xidmət
- c))planlı-xəbərdaredici texniki xidmət
- d)çağırışçı texniki xidmət
- e)texnoloji texniki xidmət

08#02

138. Çağırışçı texniki xidmət hansı tapşırıqlar əsasında həyata keçirilir?

- a)plan-qarfiə əsasında
- b)operativ-istehsal tapşırıqları əsasında
- c) illik tapşırıqlar
- d)aylıq tapşırıqlar
- e))növbə-günlük tapşırıqları əsasında

08#02

139. Çağırışçı texniki xidmət hansı istehsal şəraitində tətbiq edilir?

- a)orta seriyalı istehsal şəraiti
- b))kiçik və fərdi istehsal şəraiti
- c)kütləvi və iri seriyalı istehsal şəraiti
- d)dəstəli və axınlı istehsal şəraiti
- e)kütləvi,seriyalı və fərdi istehsal şəraiti

08#02

140.Kiçik və fərdi istehsal şəraitində hansı növ texniki xidmətdən istifadə edilir?

- a)funksional texniki xidmət
- b)standart texniki xidmət
- c)planlı-xəbərdarlıq texniki xidmət

d))çağırışçı texniki xidmət

e)texnoloji texniki xidmət

08#02

141. Köməkədicı və xidmətedıcı sex və təsərrüfatlarda çalışan bütün işçilərin sayı müəssisədə çalışan ümmumi işçiləin təqribən neçə faizini təşkil edir?

a)30-40%

b)30-50%

c))50-52%

d)42-45%

e)40-42%

08#03

142. Köməkçi və xidmətedıcı işlərin ümmumi həcminin neçə faizi nəqliyyat və anbar təsərrüfatı ilə əlaqədar işlər təşkil edir?

a)30-40%

b))30-35%

c)50-52%

d)42-45%

e)40-42%

08#03

143. Köməkçi və xidmətedıcı işlərin ümmumi həcminin neçə faizi fondaların təmiri ilə əlaqədar işlər təşkil edir?

a)30-40%

b)30-35%

c)50-52%

d))27-30%

e)40-42%

08#03

144. Köməkçi və xidmətedici işlərin ümumi həcmnin neçə faizi alət və tərtibatların hazırlanması ilə əlaqədar işlər təşkil edir?

a))17%

b)30%

c)50%

d)42%

e)40%

08#03

145. Köməkçi və xidmətedici işlərin ümumi həcmnin neçə faizi enerji xidməti ilə əlaqədar işlər təşkil edir?

a)30-40%

b))7-8%

c)5-6%

d)4-5%

e)3-2%

09#01

146. Təmir təsərrüfatının əsas vəzifəsi nədən ibarətdir?

a))əsas fondaların tez sıradan çıxmasının qarşısını almaq

b) müəssisənin quruluşunu öyrənmək

c) müəssisənin ayrı –ayrı sexlərini öyrənmək

d) istehsalın təşkili və idarə edilməsi ilə əlaqədar olan bütün məsələlər qabaqcıl müəssisə və təsərrüfatların təcrübəsinin öyrənmək

e) müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin məqsədinə və buraxılacaq məhsulların xarakterinə uyğun olan iş şəraitini, maşın və avadanlıqlar sistemini əhatə etmək

09#01

147. Təmir və modernləşmə işlərinin həyata keçirilməsi hansı təsərrüfatın əsas vəzifəsidir?

- a)anbar təsərrüfatı
- b)nəqliyyat təsərrüfatı
- c))təmir təsərrüfatı
- d)dispetçer təsərrüfatı
- e)köməkçi sexlərin

09#01

148. Texnoloji avadnlıqlar öz xidməti dövründə neçə dəfə əsaslı təmirdən keçirilir?

- a)) 4 dəfə
- b)3 dəfə
- c)5 dəfə
- d)8 dəfə
- e)1 dəfə

09#01

149. Qida sənayesi müəssislərində təmir işləri neçə formada həyata keçirilir?

- a)6
- b)4
- c))3
- d)2
- e)5

09#01

150. Qida sənayesi müəssislərində təmir işlərinin formaları hansılardır?

- a))mərkəzləşdirilmiş,qeyri-mərkəzləşdirilmiş,qarışıq formada
- b)standart,planlı-xəbərdarledici, çağırışçı formada
- c)ahəngdarlıq, paralellik, düzxətlilik formada
- d)əmək, əmək cisimləri, əmək alətləri

e)texnoloji, əşya,qarışıq formada

09#01

151.Təmir işlərinin mərkəzləşdirilmiş forması hansı işlərin aparılması üçün tətəbiq edilir?

- a)nisbətən kiçik həcmli təmir işlərinin
- b)yalnız anbar təsərrüfatında olan təmir işlərinin
- c)yalnız nəqliyyat təsərrüfatında olan işlərin
- d))iri həcmli təmir işlərinin
- e)avadanlıqlarda olan təmir işlərinin

09#01

152. Iri həcmli təmir işlərinin həyata keçirilməsi üçün təmir işlərinin hansı formasından istifadə olunur?

- a))mərkəzləşdirilmiş forma
- b)qeyri-mərkəzləşdirilmiş forma
- c)qarışıq forma
- d)standart forma
- e)texnoloji forma

09#01

153. Iri həcmli təmir işlərinin həyata keçirilməsi üçün hansı bölmələr yaradılmışdır?

- a)təmir anbarları, təmir otaqları və s.
- b))təmir-mexaniki, elktro-təmir və s.
- c)fiziki-təmir, avadanlıq-təmiri və s.
- d)alət-təmiri, tavan-təmiri və s.
- e)təmir-ısıtmə, təmir-qaynağ və s.

09#01

154. Təmir işlərinin qeyri -mərkəzləşdirilmiş forması hansı işlərin aparılması üçün tətəbiq edilir?

- a) avadanlıqlarda olan təmir işlərinin
- b) yalnız anbar təsərrüfatında olan təmir işlərinin
- c) yalnız nəqliyyat təsərrüfatında olan işlərin
- d) iri həcmli təmir işlərinin
- e) nisbətən kiçik həcmli təmir işlərinin

09#01

155. Nisbətən kiçik həcmli təmir işlərinin həyata keçirilməsi üçün təmir işlərinin hansı formasından istifadə olunur?

- a) mərkəzləşdirilmiş forma
- b) standart forma
- c) qarışıq forma
- d) qeyri-mərkəzləşdirilmiş forma
- e) texnoloji forma

09#01

156. Nisbətən kiçik həcmli təmir işlərinin həyata keçirilməsi üçün hansı bölmələr yaradılmışdır?

- a) təmir anbarları, təmir otaqları və s.
- b) təmir-mexaniki, elektro-təmir və s.
- c) fiziki-təmir, avadanlıq-təmiri və s.
- d) təmirçi bürolar və təmirçi qruplar
- e) təmir-isitmə, təmir-qaynağ və s.

09#01

157. Fərdi və kiçik seriyalı istehsal şəraitində hansı təmirin hansı formasından tətbiq edilir?

- a) mərkəzləşdirilmiş forma
- b) standart forma
- c) qarışıq forma

d) qeyri-mərkəzləşdirilmiş forma

e) texnoloji forma

09#01

158. Təmir işlərinin qarışıq forması hansı istehsal şəratində tətbiq edilir?

a) orta seriyalı istehsal şəraiti

b) kiçik və fərdi istehsal şəraiti

c) kütləvi və iri seriyalı istehsal şəraiti

d) dəstəli və axınlı istehsal şəraiti

e) kütləvi, seriyalı və fərdi istehsal şəraiti

09#01

159. Qarışıq formada təmir işlərinin həyata keçirilməsi üçün hansı bölmələr yaradılmışdır?

a) təmir anbarları, təmir otaqları və s.

b) təmir-mexaniki, elektro-təmir və s.

c) fiziki-təmir, avadanlıq-təmiri və s.

d) təmirçi bürolar və təmirçi qruplar

e) təmir-isitmə, təmir-qaynağ və s.

09#01

160. Təmir işlərinin həyata keçirilməsi hansı formada daha əlverişlidir?

a) mərkəzləşdirilmiş forma

b) standart forma

c) qarışıq forma

d) qeyri-mərkəzləşdirilmiş forma

e) texnoloji forma

09#01

161. "Köhnəlmə" anlayışı necə ifadə olunur?

- a) pul vəsaiti xərcləmək
- b)) əsas fondların dəyərinin bir hissəsinin itirilməsi prosesi
- c) sexlərə yeni avadanlıqların gətirilməsi
- d) sexlərdə olan avadanlıqların dəyişdirilməsi
- e) təmir işlərinin aparılması

09#01

162. Əsas fondların dəyərinin bir hissəsinin itirilməsi prosesi necə adlanır?

- a)) köhnəlmə
- b) xarab olma
- c) sıradan çıxma
- d) qırılma
- e) məhv olma

09#01

163. “Amortizasiya” anlayışı necə ifadə olunur?

- a) pul vəsaiti xərcləmək
- b) əsas fondların dəyərinin bir hissəsinin itirilməsi prosesi
- c)) yeni yaradılan məhsulun maya dəyərinə keçirilən hissəsinin pulla ifadəsidir
- d) sexlərdə olan avadanlıqların dəyişdirilməsi
- e) təmir işlərinin aparılması

09#01

164. Əsas fondların neçə forması var?

- a) 4
- b) 7
- c)) 3
- d) 2

e)5

09#01

165. Əsas fondların aşınma(köhnəlmə)formaları hansılardır?

a))fiziki,mənəvi, sosial

b)kimyəvi, qarışıq, mərkəzləşdirilmiş

c)fiziki, qarışıq,mexankiki

d)mexaniki, kimyəvi, fiziki

e)mexaniki, mənəvi

09#01

166. “Fiziki köhnəlmə” anlayışı necə ifadə olunur?

a)avadanlıqların ahzırlanıldığı sahədə əmək məhsuldarlığının artırılması və eyni növ əmək vasitələrinin ucuzlaşdırılması

b))əsas fondların tamamilə aşınması nəticəsində onların gələcək istifadəsi üçün yararsız olması

c) yeni yaradılan məhsulun maya dəyərinə keçirilən hissəsinin pulla ifadəsidir

d)avadanlıqların texniki-iqtisadi parametirləri müasir dövrün tələblərinə cavab vermir

e)avadanlıqların yeni əmək vasitələrinin texniki-iqtisadi göstəriciləri səviyyəsinə qədər yüksəldilməsi

09#01

167.Avadanlıqların köhnəlmə dərəcəsi hansı göstəricilərlə təyin olunur?

a))faktiki və normativ xidmət müddətindən

b)saxlanma müddətindən

c)işlətmə müddətindən

d)daşınma müddətindən

e)maya dəyərindən, əmtəəlik göstəricisindən

09#02

168. Əsas fondların mənəvi köhnəlməsi necə baş verir?

- a)avadanlıqların ahzırlanıldığı sahədə əmək məhsuldarlığının artırılması və eyni növ əmək vasitələrinin ucuzlaşdırılması
- b)əsas fondların tamamilə aşınması nəticəsində onların gələcək istifadəsi üçün yararsız olması
- c) yeni yaradılan məhsulun maya dəyərinə keçirilən hissəsinin pulla ifadəsidir
- d))avadanlıqların texniki-iqtisadi parametirləri müasir dövrün tələblərinə cavab vermir
- e)avadanlıqların yeni əmək vasitələrinin texniki-iqtisadi göstəriciləri səviyyəsinə qədər yüksəldilməsi

09#02

169. Avadanlıqların texniki-iqtisadi parametirləri müasir dövrün tələblərinə cavab verməməsi əsas fondların hansı aşınma formasına uyğun gəlir?

- a)fiziki
- b)mənəvi
- c)sosial
- d)kimyəvi
- e)mexaniki

09#02

170. Əsas fondların tamamilə aşınması nəticəsində onların gələcək istifadəsi üçün yararsız olması əsas fondların hansı aşınma formasına uyğun gəlir?

- a)fiziki
- b)mənəvi
- c)sosial
- d)kimyəvi
- e)mexaniki

09#02

171. Avadanlığın mənəvi aşınmasının neçə növü var?

a)5

b)3

c))2

d)4

e)6

09#02

172. Avadanlığın mənəvi aşınmasının növləri hansılardır?

a)fiziki və mexaniki aşınma

b)mənəvi və kimyəvi aşınma

c)sosial və kimyəvi aşınma

d))birinci növ mənəvi aşınma və ikinci növ mənəvi aşınma

e)mexaniki və məhsuldar aşınma

09#02

173. Yeni yaradılan məhsulun maya dəyərinə keçirilən hissəsinin pulla ifadəsi hansı anlayışdır?

a)köhnəlmə

b)xarab olma

c)sıradan çıxma

d))amortizasiya

e) məhv olma

09#02

174. Əsas fondların tam bərpası üçün nəzərdə tutulan xüsusi pul fondu necə adlanır?

a))amortizasiya fondu

b)aksiya fondu

c)pay fondu

d)vəsait fondu

e)nizamnamə fondu

09#02

175. Təmir işlərinin və avadanlığın modernləşdirilməsinin maliyyələşdirilməsini hansı fond tərəfindən həyata keçirilir?

a))amortizasiya fondu

b)aksiya fondu

c)pay fondu

d)vəsait fondu

e)nizamnamə fondu

09#02

176. Amortizasiya fondu hansı əməliyyatların maliyyələşdirilməsində iştirak edir?

a)anbar təsərrüfatının yaradılmasında

b)təmir təsərrüfatının maliyyələşdirilməsində

c)) təmir işlərinin və avadanlığın modernləşdirilməsində

d)kommersiya səylərinin gücləndirilməsində

e)yanacaq fondunun maliyyələşdirilməsində

09#02

177. İllik amortizasiya ayrılımlarının məbləği hansı göstəricilərdən asılıdır?

a)əsas fondların tamamilə aşınmasından

b))əsasfondların ümumi dəyərindən və onların xidmət dövrünün uzunluğundan

c)faktiki xidmət müddətindən

d)normativ xidmət növündən

e)avadanlıqların mənəvi aşınmasından

09#02

178.İllik amortizasiya ayırmaları hansı kəmiyyət ilə müəyyən edilir?

a)amortizasiya fondu

- b)aksiya norması
- c))amortizasiya norması
- d)vəsait fondu
- e)nizamnamə norması

09#02

179. Amortizasiya norması necə ifadə olunur?

- a) əsas fondların ümumi dəyəri
- b) əsas fondların ümumi dəyərinə nisbətinin ifadəsi
- c))amortizasiya ayırmalarının əsas fondların orta illik dəyərinə nisbətinin ifadəsidir
- d)modernləşdirməyə sərf olunan xərclər
- e)əsas fondların qalıq dəyəri

09#02

180.Amortizasiya normasının müəyyən olunmasında hansı amillərdən istifadə edilir?

- a))əsas fondların normativ xidmət müddəti və s.
- b)modernləşdirməyə çəkilən xərclərin məbləği və s.
- c)fondların xidmət müddəti və s.
- d)ümumi amortizasiya ayırmaları və s.
- e)təmir təsərrüfatını təşkil və s.

09#02

181.Amortizasiya ayırmalarını hesablamaq üçün yeni metod hansıdır?

- a))sürətləndirilmiş metod
- b)intensiv metod
- c) modernləşdirmə metodu
- d)xərclərin hesablanma metodu
- e)dəyərin hesablanma metodu

09#02

182. Amortizasiya ayırmalarını hesablamaq üçün sürətləndirilmiş metodun neçə növü var?

- a)4
- b)3
- c))2
- d)5
- e)6

09#02

183.Aşağıdakılardan hansı amortizasiya ayırmalarını hesablamaq üçün sürətləndirilmiş metodun növləridir?

- a)birinci növ mənəvi aşınma və ikinci növ mənəvi aşınma
- b)fiziki köhnəlmə və faktiki köhnəlmə
- c)faktiki və normativ xidmət
- d))kumulyativ və qalığı azaldan
- e)mərkəzləşdirilmiş və qarışıq forma

09#02

184. Təmir təsərrüfatının fəaliyyətinin təhlilinin neçə üsulu var?

- a)5
- b)3
- c)4
- d))2
- e)6

09#02

185. Təmir təsərrüfatının fəaliyyətinin təhlilinin üsulları hansıdır?

- a)birinci növ mənəvi aşınma və ikinci növ mənəvi aşınma üsulu

b)fiziki köhnəlmə və faktiki köhnəlmə üsulu

c)müqayisə və kompleks üsuludur

d)kumulyativ və qalıqı azaldan üsulu

e)mərkəzləşdirilmiş və qarışıq üsulu

09#02

186. Təmir təsərrüfatının fəaliyyətinin təhlilinin müqayisəli üsulu necə həyata keçirilir?

a))cari ildə təmirin təşkili və onun həyata keçirilməsində əldə edilmiş nəticələri, keçmiş dövrün nəticələri ilə və s. müqayisə

b)təmir ediləcək avadanlıqların sayı

c)təmir işlərinin əmək tutumu

d)plan ilində aparılacaq təmirlərin sayı

e)təmirin vaxt norması və mürəkkəblilik dərəcəsi

09#02

187. Cari ildə təmirin təşkili və onun həyata keçirilməsində əldə edilmiş nəticələri, keçmiş dövrün nəticələri ilə müqayisə təmir təsərrüfatının fəaliyyətinin təhlilinin hansı üsuluna aiddir?

a)birinci növ mənəvi aşınma üsulu

b)faktiki köhnəlmə üsulu

c)müqayisə üsulu

d)kompleks üsul

e)kumulyativ üsulu

09#02

188. Təmir təsərrüfatının fəaliyyətinin təhlilinin kompleks üsulu necə həyata keçirilir?

a)cari ildə təmirin təşkili və onun həyata keçirilməsində əldə edilmiş nəticələri, keçmiş dövrün nəticələri ilə və s. müqayisə

b)təmir ediləcək avadanlıqların sayı

c)təmir işlərinin əmək tutumu

d))təmir təsərrütünün fəaliyyətinin nəticələrini xarakterizə edən kompleks halında bir-biri ilə qarşılıqlı əlaqədə təhlil edilir

e)təmirin vaxt norması və mürəkkəblilik dərəcəsi

09#02

189.Təmir təsərrütünün fəaliyyətinin nəticələrini xarakterizə edən kompleks halında bir-biri ilə qarşılıqlı əlaqədə təhlil hansı üsula aiddir?

a)birinci növ mənəvi aşınma üsulu

b)faktiki köhnəlmə üsulu

c))müqayisə üsulu

d)kompleks üsul

e)kumulyativ üsulu

09#02

190. Aşağıda verilən kəmiyyətlərdən hansını təhlil edərkən şərti-təmir vahidinin maya dəyəri göstəricisi istifadə edilir?

a)anbar təsərrüfatını

b))təmir təsərrüfatını

c)nəqliyyat təsərrüfatını

d)alət təsərrüfatını

e)energetika təsərrüfatını

09#02

191. Aşağıda verilən kəmiyyətlərdən hansını təhlil edərkən müəssisənin avadanlıq parkında təmirə ehtiyacı olan avadanlıqların xüsusi çəki göstəricisindən istifadə edilir?

a)anbar təsərrüfatını

b))təmir təsərrüfatını

c)nəqliyyat təsərrüfatını

d)alət təsərrüfatını

e)energetika təsərrüfatını

09#02

192. Aşağıda verilən kəmiyyətlərdən hansını təhlil edərkən təmir işlərinə çəkilən xərclərin payı göstəricisi istifadə edilir?

a)) təmir təsərrüfatını

b) anbar təsərrüfatını

c)nəqliyyat təsərrüfatını

d) energetika təsərrüfatını

e) alət təsərrüfatını

09#02

193 Aşağıda verilən kəmiyyətlərdən hansını təhlil edərkən təmirçi fəhlələrin əmək məhsuldarlığı göstəricisindən istifadə edilir?

a)anbar təsərrüfatının fəaliyyətini

b))təmir təsərrüfatının fəaliyyətini

c)nəqliyyat təsərrüfatının fəaliyyətini

d)alət təsərrüfatının fəaliyyətini

e)energetika təsərrüfatının fəaliyyətini

09#02

194. Aşağıda verilən kəmiyyətlərdən hansını təhlil edərkən modernləşdirilmiş avadanlıqların xüsusi cəki göstəricisindən istifadə edilir?

a)anbar təsərrüfatının fəaliyyətini

b))təmir təsərrüfatının fəaliyyətini

c)nəqliyyat təsərrüfatının fəaliyyətini

d)alət təsərrüfatının fəaliyyətini

e)energetika təsərrüfatının fəaliyyətini

09#03

195. Kütləvi istehsal şəraitində avadanlıqların alınmasına çəkilən xərclərin neçə faizi alətlərin alınmasında istifadə olunur?

- a)10-15%
- b))25-30%
- c)20-25%
- d)15-20%
- e)8-10%

09#03

196. Seriyalı istehsal şəraitində avadanlıqların alınmasına çəkilən xərclərin neçə faizi alətlərin alınmasında istifadə olunur?

- a)10-15%
- b)25-30%
- c)20-25%
- d)15-20%
- e))8-10%

09#03

197. Fərdi istehsal şəraitində avadanlıqların alınmasına çəkilən xərclərin neçə faizi alətlərin alınmasında istifadə olunur?

- a))5-7%
- b)25-30%
- c)20-25%
- d)15-20%
- e)8-10%

09#03

198. Alət təsərrüfatının yaradılmasında məqsəd nədir?

- a))istehsal prosesini mütamadi olaraq alət və tərtibatla təchiz etmək
- b)fəhlələrə alətlərlə işləmə təlimi keçmək

- c) əsas fondaların tez sıradan çıxmasının qarşısını almaq
- d) müəssisənin quruluşunu öyrənmək
- e) müəssisənin ayrı –ayrı sexlərini öyrənmək

09#03

199. Sex və istehsal sahələrini texnoloji alət və tərtibatlarla təchiz edən hansı təsərrüfatıdır?

- a) təmir təsərrüfatı
- b) nəqliyyat təsərrüfatı
- c) alət təsərrüfatı
- d) anbar təsərrüfatı
- e) köməkçi sexlər

09#03

200. Alət təsərrüfatının tərkibində neçə bölmə var?

- a) 4
- b) 2
- c) 3
- d) 5
- e) 9

09#03

201. Alət təsərrüfatının tərkibində olan alət-sexinin fəaliyyəti nədir?

- a) alətlərin təmiri ilə məşğul olur
- b) alətlərin kənardan alınması ilə məşğul olur
- c) xüsusi alətlərin hazırlanması və işlənmiş alətlərin bərpası ilə məşğul olur
- d) metaldan modellər hazırlanır
- e) ağacdən modellər hazırlanır

09#03

202. Alət təsərrüfatının tərkibində olan model sexinin fəaliyyəti nədir?

- a)alətlərin təmiri ilə məşğul olur
- b)alətlərin kənardan alınması ilə məşğul olur
- c)xüsusi alətlərin hazırlanması və işlənmiş alətlərin bərpası ilə məşğul olur
- d))metaldan və ya ağacdən modellər, presformalar hazırlanır
- e)ağacdən modellər hazırlanır

10#01

203.Energetika təsərrüfatının vəzifəsi hansıdır?

- a)istehsal prosesini mütamadi olaraq alət və tərtibatla təchiz etmək
- b))maye və bərk yanacaq növlərinin lazımı şəraitdə və keyfiyyətdə saxlanılmasını təmin etmək
- c)əsas fondaların tez sıradan çıxmasının qarşısını almaq
- d) müəssisənin ayrı –ayrı sexlərini öyrənmək
- e) müəssisənin quruluşunu öyrənmək

10#01

204. Enerji avadanlıqlarından düzgün istifadə edilməsinə nəzarət etməklə onlara zəruri texniki xidmət göstərməklə hansı təsərrüfat sahəsi məşğuldur?

- a)təmir təsərrüfatı
- b)nəqliyyat təsərrüfatı
- c)alət təsərrüfatı
- d)anbar təsərrüfatı
- e))energetika təsərrüfatı

10#01

205. Energetika təsərrüfatının neçə bölməsi var?

- a)7
- b)4

c)3

d))6

e)5

10#01

206. İstilik-güc təsərrüfatı bölməsi hansı təsərrüfatın bölmələrinə aiddir?

a)təmir təsərrüfatı

b)nəqliyyat təsərrüfatı

c)alət təsərrüfatı

d)anbar təsərrüfatı

e))energetika təsərrüfatı

10#01

207. Enerji-təmir sexi hansı təsərrüfatın bölmələrinə aiddir?

a)təmir təsərrüfatı

b)nəqliyyat təsərrüfatı

c)alət təsərrüfatı

d)anbar təsərrüfatı

e))energetika təsərrüfatı

10#01

208. Qaz təsərrüfatı bölməsi hansı təsərrüfatın bölmələrinə aiddir?

a)) energetika təsərrüfatı

b)nəqliyyat təsərrüfatı

c)qaz təsərrüfatı

d)anbar təsərrüfatı

e)təmir təsərrüfatı

10#01

209. Enerji-güc təsərrüfat bölməsi hansı təsərrüfatın bölməsinə aiddir?

- a) təmir təsərrüfatı
- b) nəqliyyat təsərrüfatı
- c) alət təsərrüfatı
- d) energetika təsərrüfatı
- e) anbar təsərrüfatı

10#01

210. Soba təsərrüfatı bölməsi hansı təsərrüfatın bölməsinə aiddir?

- a) qaz təsərrüfatı
- b) nəqliyyat təsərrüfatı
- c) energetika təsərrüfatı
- d) anbar təsərrüfatı
- e) alət təsərrüfatı

10#01

211. Rabitə təsərrüfatı bölməsi hansı təsərrüfatın bölmələrinə aiddir?

- a) təmir təsərrüfatı
- b) nəqliyyat təsərrüfatı
- c) alət təsərrüfatı
- d) anbar təsərrüfatı
- e) energetika təsərrüfatı

10#02

212. Sənaye müəssisələrində enerji ehtiyatlarından hansı məqsədlər üçün istifadə olunur?

- a) avadanlıqların mühərrikini işlətmək üçün
- b) köməkçi işləri yerinə yetirmək üçün
- c) əsas fondaların tez sıradan çıxmasının qarşısını almaq üçün

d) müəssisənin quruluşunu öyrənmək üçün

e) müəssisənin ayrı –ayrı sexlərinin enerji tutumunu öyrənmək üçün

10#02

213. Müəssislərdə enerji ehtiyatlarının neçə faizi texnoloji məqsədləri həyata keçirmək üçün işlədilir?

a)30-40%

b))47-50%

c)25-30%

d)42-45%

e)67-71%

10#02

214. Qida sənayesi müəssislərində enerjinin məsrəf normasını işləyib hazırlamaq üçün neçə üsuldan istifadə edilir?

a))2

b)6

c)3

d)4

e)5

10#02

215. Qida sənayesi müəssislərində enerjinin məsrəf normasını işləyib hazırlamaq üçün üsullar hansılardır?

a)mürəkkəb və qarışıq üsul

b)norma və normativlər

c)adi və iriləşdiirilmiş üsul

d))differensiallaşdırılmış və iriləşdirilmiş üsul

e)kumulyativ və qalıqı azaldan metod

10#02

216. Enerjinin məsrəf normasını işləyib hazırlamaq üçün istifadə olunan differensiallaşdırılmış üsuldan harada tətbiq edilir?

- a)) əsas və köməkçi işlərin yerinə yetirilməsi üçün enerji ehtiyatlarının məsrəf normalarını müəyyən etdikdə
- b) cari ildə təmirin təşkili və onun həyata keçirilməsində əldə edilmiş nəticələri, keçmiş dövrün nəticələri ilə və s. müqayisə
- c) təmir ediləcək avadanlıqların sayı
- d) təmir işlərinin əmək tutumu
- e) plan ilində aparılacaq təmirlərin sayı

10#02

217. Enerjinin məsrəf normasını işləyib hazırlamaq üçün istifadə olunan üsullardan hansı daha səmərəlidir?

- a) balans üsul
- b) norma və normativlər
- c) differensiallaşdırılmış üsul
- d)) iriləşdirilmiş üsul
- e) kumulyativ metod

10#03

218. İstifadə edilən enerjinin növlərinə görə yanacaq-enerji balansı neçə qrupa ayrılır?

- a)) 3
- b) 6
- c) 5
- d) 7
- e) 8

10#03

219. İstifadə edilən enerjinin növlərinə görə yanacaq-enerji balansının qrupları hansılardır?

- a) ümummüəssisə, sex istehsal sahələri balansı
- b) ilkin enerji balansı
- c) neft, qaz, kömür balansı
- d) elektrik enerji balansı, istilik enerji balansı, duru və bərk yanacaq balansı
- e) perspektiv və cari enerji balansı

10#03

220. Fəaliyyət göstərmə müddətlərinə görə enerji resursları balansı neçə qrupa bölünür?

- a) 2
- b) 5
- c) 4
- d) 3
- e) 7

10#03

221. Fəaliyyət göstərmə müddətlərinə görə enerji resursları balansının qrupları hansılardır ?

- a) ümummüəssisə, sex, istehsal sahələri balansı
- b) ilkin enerji balansı
- c) neft, qaz, kömür balansı
- d) elektrik enerji balansı, istilik enerji balansı, duru və bərk yanacaq balansı
- e) perspektiv və cari enerji balansı

10#03

222. İstehsalı əhatə etmələrinə görə enerji resursları balansının qrupları hansılardır ?

- a) ümummüəssisə, sex, istehsal sahələri və ayrı-ayrı iş yerləri balansı
- b) ilkin enerji balansı
- c) neft, qaz, kömür balansı

- d)elektrik enerji balansı, istilik enerji balansı, duru və bərk yanacaq balansı
- e)perspektiv və cari enerji balansı

11#01

223. Sənaye müəssisələrində istifadə edilən nəqliyyat vasitələri təyinatına görə neçə qrupa bölünür?

- a)4
- b))2
- c)3
- d)8
- e)6

11#01

224. Sənaye müəssisələrində istifadə edilən nəqliyyat vasitələri təyinatına görə qrupları hansılardır?

- a))müəssisə daxili və müəssisəxarici nəqliyyat vasitələri
- b)dəniz və boru kəməri nəqliyyatı
- c)aviasiya və mexaniki nəqliyyat
- d)dəmiryol və avtomobil nəqliyyatı
- e)körpü kranları, dəmir resləri

11#01

225. Müəssisədaxili nəqliyyat vasitələri ilə hansı işlər təmin olunur?

- a)maye məhsulları uzaq məsafələrə ötürən mexanizim
- b)müəssisədaxilində yüklərin daşınmasında iştirak edir?
- c))müəssisə ilə dəniz limanları və s. arasında yük daşınmanı təmin edir
- d)qazaoxşar məhsulları qurğularla uzaq məsafələrə ötürür
- e)su məhsullarını boru kəməri ilə uzaq məsafəyə ötürür

11#01

226. Nəqliyyat vasitələrinin iş rejiminə görə qrupu hansıdır?

- a) müəssisə daxili və müəssisəxarici nəqliyyat vasitələri
- b) dəniz və boru kəməri nəqliyyatı
- c) aviasiya və mexaniki nəqliyyat
- d) avtomatlaşdırılmış və mexaniki nəqliyyat vasitələri
- e) fasiləli və fasiləsiz nəqliyyat vasitələri

11#02

227. Sənaye müəssisələrində fəaliyyət göstərmə müddətinə görə nəqliyyat vasitələri hansı qrupa bölünür?

- a) müəssisə daxili və müəssisəxarici nəqliyyat vasitələri
- b) daimi və mövsümi fəaliyyət göstərən nəqliyyat
- c) aviasiya və mexaniki nəqliyyat
- d) avtomatlaşdırılmış və mexaniki nəqliyyat vasitələri
- e) fasiləli və fasiləsiz nəqliyyat vasitələri

11#02

228. Sənaye müəssisələrində hərəkət istiqamətlərinə görə nəqliyyat vasitələri hansı qrupa bölünür?

- a) müəssisə daxili və müəssisəxarici nəqliyyat vasitələri
- b) daimi və mövsümi fəaliyyət göstərən nəqliyyat
- c) üfüqi, şaquli və maili istiqamətlərdə daşıyan nəqliyyat vasitələri
- d) avtomatlaşdırılmış və mexaniki nəqliyyat vasitələri
- e) fasiləli və fasiləsiz nəqliyyat vasitələri

11#02

229. Yük dövriyyəsi necə ifadə olunur?

- a) müəssisə daxili və müəssisəxarici nəqliyyat vasitələrinin ümumi cəmi
- b) müəyyən dövr ərzində müəssisə üzrə bütün növlərdən olan yükdaşımanın ümumi həcmi

əsas fondların tamamilə aşınması nəticəsində onların gələcək istifadəsi üçün yararsız olması

c) yeni yaradılan məhsulun maya dəyərində keçirilən hissəsinin pulla ifadəsidir

d)avadanlıqların texniki-iqtisadi parametirləri müasir dövrün tələblərinə cavab vermir

e)avadanlıqların yeni əmək vasitələrinin texniki-iqtisadi göstəriciləri səviyyəsinə qədər yüksəldilməsi

11#02

230.Yük dövriyyəsi göstəricisi hansı kəmiyyət ilə ölçülür?

a)kq

b)metr

c)saat-kq

d))ton-kilometr

e)ton-saat

11#03

231.Fasiləli nəqliyyat vasitələrinə aşağıda göstərilənlərdən hansı daxildir?

a)boru kəmərləri

b)jelob sistemi

c))teplovozlar

d)axın xətləri

e)konveyerlər

11#03

232.Fasiləsiz nəqliyyat vasitələrinə aşağıda göstərilənlərdən hansı daxildir?

a)avtomobillər

b)paravozlar

c)teplovozlar

d))axın xətləri

e)lokomotivlər

11#03

233.Aşağıda göstərilən nəqliyyat vasitələrindən hansı ilə daşınma daha ucuz başa gəlir?

a))dənzi nəqliyyatı

b)avtomobil nəqliyyatı

c)boru kəməri nəqliyyatı

d)aviasiya nəqliyyatı

e)mexaniki nəqliyyat

11#03

234.Mexaniki nəqliyyat vasitələrinə hansılar aiddir?

a))körpü kranları

b)magistral boru kəməri

c)tankerlər

d)gəmilər

e)avto-elektrokarlar

12#01

235.Maddi texniki təchizat nədir?

a) avadanlıqların texniki-iqtisadi parametirləri müasir dövrün tələblərinə cavab vermir

b))istehsal vasitələrini istehsalçı müəssisədən istehlakçı müəssislərə çatdırılmasının təşkil prosesi

c)əsas fondların tamamilə aşınması nəticəsində onların gələcək istifadəsi üçün yararsız olması

d) yeni yaradılan məhsulun maya dəyərinə keçirilən hissəsinin pulla ifadəsidir

e)avadanlıqların yeni əmək vasitələrinin texniki-iqtisadi göstəriciləri səviyyəsinə qədər yüksəldilməsi

12#01

236. Təchizat prosesi hanı müəssislərlə əlaqədardır?

- a))istehsal vasitələrini istehlak edən müəssislərlə
- b) istehsal vasitələrini istehsal edən müəssislərlə
- c)nəqliyyat müəssisləri ilə
- d)hasiledici müəssislərlə
- e)emaledici müəssislərlə

12#01

237. Sartış prosesi hanı müəssislərlə əlaqədardır?

- a)istehsal vasitələrini istehlak edən müəssislərlə
- b)) istehsal vasitələrini istehsal edən müəssislərlə
- c)nəqliyyat müəssisləri ilə
- d)hasiledici müəssislərlə
- e)emaledici müəssislərlə

12#01

238.Hansı tədavül xərclər hesab edilir?

- a)izafi məhsulun müəyyən hissəsi
- b)istehsala əlavə əmək və maddi texkini resurslar cəlb etmək
- c))əmtəə tədavülü prosesi ilə əlaqədar xərclər
- d)əmtəənin reallaşdırılması prosesində əmtəə dəyərinin pula çevrilməsi
- e)istehsal prosesinin təsəvül sahəsində davam etməsi

12#02

239. Hansı xalis tədavül xərclər hesab edilir?

- a)izafi məhsulun müəyyən hissəsi
- b)istehsala əlavə əmək və maddi texkini resurslar cəlb etmək

- c)əmtəə tədavülü prosesi ilə əlaqədar xərclər
- d))əmtəənin reallaşdırılması prosesində əmtəə dəyərinin pula çevrilməsi
- e)istehsal prosesinin təsəvül sahəsində davam etməsi

12#02

240.Hansı əlavə tədavül xərclər hesab edilir?

- a)izafi məhsulun müəyyən hissəsi
- b)istehsala əlavə əmək və maddi texniki resurslar cəlb etmək
- c))əmtəə tədavülü prosesi ilə əlaqədar xərclər
- d)əmtəənin reallaşdırılması prosesində əmtəə dəyərinin pula çevrilməsi
- e)istehsal prosesinin təsəvül sahəsində davam etməsi

12#02

241. Geniş təkrar istehsal neçə yolla həyata keçirilir?

- a))2
- b)3
- c)5
- d)4
- e)1

12#02

242. Geniş təkrar istehsal hansı yollarla həyata keçirilir?

- a)mürəkkəb və qarışıq üsul
- b)norma və normativlər
- c))ekstentiv və intensiv üsul
- d)differentiallaşdırılmış və iriləşdirilmiş üsul
- e)kumulyativ və qalıqı azaldan metod

12#03

243. Ekstensiv təkrar istehsal necə həyata keçirilir?

- a) izafi məhsulun müəyyən hissəsi
- b) istehsala əlavə əmək və maddi texniki resurslar cəlb etməklə
- c) əmtəə tədavülü prosesi ilə əlaqədar xərclər
- d) əmtəənin reallaşdırılması prosesində əmtəə dəyərinin pula çevrilməsi
- e) istehsal prosesinin təsəvvül sahəsində davam etməsi

12#03

244. İntensiv təkrar istehsal necə həyata keçirilir?

- a) izafi məhsulun müəyyən hissəsi
- b) istehsala əlavə əmək və maddi texniki resurslar cəlb etməklə
- c) əmtəə tədavülü prosesi ilə əlaqədar xərclər
- d) əmtəənin reallaşdırılması prosesində əmtəə dəyərinin pula çevrilməsi
- e) mövcud maddi-texniki resurslardan maksimum istifadə etməklə

12#03

245. Müəssislərin təchizatxidməti hansı təşkili işləri həyata keçirir?

- a) avadanlıqların mühərrikini işlətmək üçün
- b) köməkçi işləri yerinə yetirmək üçün
- c) əsas fondaların tez sıradan çıxmasının qarşısını almaq üçün
- d) sex və istehsal sahələrinin xammal, material, yanacaq və s. ilə təchizatını
- e) müəssisənin ayrı –ayrı sexlərinin enerji tutumunu öyrənmək üçün

12#03

246. Müəssisənin maddi-texniki təchizat planını işləyib hazırladıqda hansı göstəricilərdən istifadə edilir?

- a) dəyər və natural göstəriciləri
- b) ergonometrik göstəriciləri
- c) texniki-iqtisadi normativi

d)istehsal gücü balansı

e) patent-hüquq göstəriciləri

13#01

247. Materillların sexlərə, istehsal sahələrinə çatdırılmasının neçə üsulu var?

a)3

b)6

c))2

d)4

e)7

13#01

248. Materillların sexlərə, istehsal sahələrinə çatdırılması üsulları hansılardır?

a)mürəkkəb və qarışıq üsul

b))passiv və fəal üsul

c)ekstentiv və intensiv üsul

d)differentiallaşdırılmış və iriləşdirilmiş üsul

e)kumulyativ və qalıqı azaldan metod

13#01

249. Materillların sexlərə, istehsal sahələrinə çatdırılmasının fəal üsulundan hansı istehsal şəraitində tətbiq edilir?

a))kütləvi və iri seriyalı istehsal şəraiti

b)dəstəli və axınlı istehsal şəraiti

c)fərdi istehsal şəraiti

d)kiçik seriyalı və orta seriyalı istehsal şəraiti

e) seriyalı və fərdi istehsal şəraiti

13#01

250. Kütləvi istehsal şəraitində materillərin çatdırılmasının hansı üsulundan istifadə edilir?

- a)mürəkkəb üsul
- b)passiv üsul
- c)ekstentiv üsul
- d)differensiallaşdırılmış üsul fəal üsul
- e)fəal üsul

13#02

251. İri seriyalı istehsal şəraitində materillərin çatdırılmasının hansı üsulundan istifadə edilir?

- a)) fəal üsul
- b)passiv üsul
- c)ekstentiv üsul
- d)differensiallaşdırılmış üsul fəal üsul
- e) mürəkkəb üsul

13#02

252.İş yerinin təchizatının konkret miqdar və keyfiyyət xarakteristikasına təsir edən amillər hansılardır?

- a)məhsulun çeşidi və keyfiyyəti
- b)məhsulun nomenklaturası və natural ifadəsi
- c))istehsal-texniki və biologiyə psixoloji amillər
- d)istehsal gücü balansı və istehsal proqramı
- e)natural və dəyər göstəriciləri

13#02

253. İş yerinin təchizatının konkret miqdar və keyfiyyət xarakteristikasına təsir edən istehsal-texniki amillərinə hansı göstəricilər aiddir?

- a))ixtisaslaşma dərəcəsi

- b)koopetaivləşmə dərəcəsi
- c)təmərküzləşmə dərəcəsi
- d)estetik amillər
- e)işin texniki təhlükəsizliyi məsələləri

13#02

254. İş yerinin təchizatının konkret miqdar və keyfiyyət xarakteristikasına təsir edən bioloji və psixofizioloji amillərə hansı göstəricilər aiddir?

- a)ixtisaslaşma dərəcəsi
- b)koopetaivləşmə dərəcəsi
- c)təmərküzləşmə dərəcəsi
- d)iş yerinin texnoloji təyinatı
- e)işin texniki təhlükəsizliyi məsələləri

13#03

255.Təchizat əşyalarının fəaliyyət göstərməsinə görə qrupları hansılardır?

- a)mürəkkəb və qarışıq üsul
- b)passiv və fəal üsul
- c)ekstentiv və intensiv üsul
- d)differensiallaşdırılmış və iriləndirilmiş üsul
- e)müvəqqəti və daimi təchizat əşyaları

13#03

256.Qida sənayesi müəssisələrində konstruksiyasına görə anbarlar neçə qrupa bölünür?

- a)4
- b)3
- c)7
- d)2

e)6

13#03

257. Qida sənayesi müəssisələrində konstruksiyasına görə anbarlarının qrupları hansılardır?

- a)iri, kiçik, orta anbarlar
- b))bağlı , açıq , yarım açıq , xüsusi anbarlar
- c)fərdi, qaranlıq anbarlar
- d)qapalı, növbəli anbarlar
- e)fərdi, dəstəli, yarım açıq, ümumi anbarlar

13#03

258.Bağlı anbarlarda hansı məhsullar saxlanılır?

- a)hava şəraitindən qorxmayan məhsullar
- b))tez korlanan məhsullar
- c)yağışdan korlanmayan məhsullar
- d)qiymətli materiallar
- e)həyat üçün təhlükə törədə bilən materiallar

14#01

259.Məhsulun keyfiyyətinə nəzarət olunması üçün sənaye müəssisələrində hansı şöbə yaradılır?

- a)yardımçı şöbə
- b)istehsal şöbəsi
- c)dispetçer şöbəsi
- d))texniki nəzarət şöbəsi
- e)anbara nəzarət şöbəsi

14#01

260. Texniki nəzarət şöbəsi hansı məqsədə görə yaradılır?

- a)məhsulları növlərə ayırmaq üçün
- b)müəssisənin qarşısına qoyulan plana nəzarət etmək üçün
- c)) məhsulun keyfiyyətinə nəzarət olunması üçün
- d)avadanlıqlara nəzarət üçün
- e)köhnəlmiş avadanlıqların dəyişdirilməsinə nəzarət üçün

14#01

261.Aşağıda göstərilənlərdən hansı texniki nəzarət şöbəsinin funksiyasına aiddir?

- a))hazır məhsulların qəbuluna nəzarət
- b)müəssisənin istehsal təsərrüfat fəaliyyətinin inkişaf perspektivlərini öyrənmək
- c)fəaliyyət proqramının konkret və real olmasını təmin etmək
- d)istehsal proqramını işləmək
- e)müəssisəyə daxil olan avadanlıq və maşınlarla nəzarət etmək

14#01

262.Məhsulların anbarlarda saxlanılmasına və istehlakçılara göndərilməsinə nəzarət hansı şöbənin funksiyasına daxildir?

- a)anbar şöbəsinin
- b)dispetçer şöbəsinin
- c))texniki nəzarət şöbəsinin
- d) təmir təsərrüfatı şöbəsinin
- e)alət təsərrüfatı şöbəsini

14#02

263. Məhsulların nəzarətlə əhatə olunması əlamətinə görə texniki nəzarət neçə qrupa bölünür?

- a))2
- b)6
- c)3

d)4

e)8

14#02

264. Məhsulların nəzarətlə əhatə olunması əlamətinə görə texniki nəzarət növləri hansılardır?

a)səyyar və stasionar texniki nəzarət işləri

b))başğdan başa və seçmə nəzarət

c)ilkin və son nəzarət

d)aralıq və son nəzarət

e)həndəsi və keyfiyyət nəzarəti

14#02

265. Başğdan başa və seçmə nəzarət texniki nəzarət işlərinin hansı əlamət qrupuna aiddir?

a)istehsal mərhələsini əhatə etməsinə görə

b)nəzarət əməliyyatlarının aparılmasına yerinə görə

c))məhsulların nəzarətlə əhatə olunması əlamətinə görə

d)nəzarət işlərinin xarakterinə görə

e)nəzarət işlərinin aparılma qaydasına görə

14#02

266. Başğdan başa texniki nəzarət hansı məqsəd üçün tətbiq edilir?

a)böyük qabaritli, çəkisi çox olan məhsullarını keyfiyyətini yoxlamaq

b)yüngül və kiçik qabaritli məhsullarını keyfiyyətini yoxlamaq

c))müəssisədə istehsal edilən bütün məhsullar texniki nəzarətdən keçirilir

d)kənardan alınan xamma və materiallara nəzarət

e)məhsulun ayrı –ayrı hissələrin hazırlanmasına nəzarət

14#03

267. Baxış texniki nəzarət necə həyata keçirilir?

- a) böyük qabaritli, çəkisi çox olan məhsullarını keyfiyyətini yoxlamaq
- b) müəssisədə istehsal edilən məhsulların müəyyən hissəsi nəzarətdən keçirilir
- c) istehsal edilmiş məhsul normativlərə uyğun dərəcədə yoxlanılır
- d) məhsula adi gözlə baxmaqla keyfiyyəti yoxlanılır
- e) müəyyən bir məhsulun ayrı –ayrı hissələrin hazırlanmasına nəzarət

14#03

268. Həndəsi nəzarət necə həyata keçirilir?

- a) məhsulun ölçüləri xüsusi texniki vasitələr tətbiq etməklə yoxlanılır
- b) müəssisədə istehsal edilən məhsulların müəyyən hissəsi nəzarətdən keçirilir
- c) istehsal edilmiş məhsul normativlərə uyğun dərəcədə yoxlanılır
- d) məhsula adi gözlə baxmaqla keyfiyyəti yoxlanılır
- e) müəyyən bir məhsulun ayrı –ayrı hissələrin hazırlanmasına nəzarət

14#03

269. Keyfiyyət nəzarəti necə həyata keçirilir?

- a) məhsulun ölçüləri xüsusi texniki vasitələr tətbiq etməklə yoxlanılır
- b) müəssisədə istehsal edilən məhsulların müəyyən hissəsi nəzarətdən keçirilir
- c) istehsal edilmiş məhsul normativlərə uyğun dərəcədə yoxlanılır
- d) məhsula adi gözlə baxmaqla keyfiyyəti yoxlanılır
- e) məhsul laboratoriya cihazların köməyi ilə yoxlanılır

14#03

270. Məhsul laboratoriya cihazların köməyi ilə yoxlanılması necə nəzarət adlanır?

- a) baxış nəzarəti
- b) həndəsi nəzarət
- c) keyfiyyət nəzarəti

b)başğdan başa nəzarət

e) seçmə nəzarət

15#01

271. İstehsal şəraitindən asılı olaraq istehsalın məzmunun şərtləri hansılardır?

a)baxış, həndsi, keyfiyyət nəzarəti

b))mək, əmək cisimləri, əmək alətləri

c)maddi nemətlər, maddi resurslar

d)ümumi əmək bölgüsü, xüsusi əmək bölgüsü, fərdi əmək bölgüsü

e)həndəsi və keyfiyyət nəzarəti

15#01

272. Əmək cisimlərinə hansı məhsullar aid edilir?

a)xüsusi texniki vasitələr tətbiq etməklə ölçüləri dəyişikliklərə məruz qalan məhsullar

b) müəssisədə istehsal edilən məhsulların müəyyən hissəsi

c)istehsal edilmiş məhsul normativlərə uyğun olan məhsullar

d)mexaniki əmək vasitəsi

e))mək prosesində dəyişikliklərə məruz qalan və istehlak dəyərinə çevrilən təbiət məhsulları

15#01

273. Əmək alətlərinə hansı məhsullar aid edilir?

a)xüsusi texniki vasitələr tətbiq etməklə ölçüləri dəyişikliklərə məruz qalan məhsullar

b) müəssisədə istehsal edilən məhsulların müəyyən hissəsi

c)istehsal edilmiş məhsul normativlərə uyğun olan məhsullar

d))mexaniki əmək vasitəsi

e)əmək prosesində dəyişikliklərə məruz qalan və istehlak dəyərinə çevrilən təbiət məhsulları

15#01

274. İstehsalın neçə növü var?

- a)4
- b))2
- c)3
- d)5
- e)8

15#02

275. Əməyin xarakterindən və istehsal prosesnin həyata keçirilməsində işçilərin iştirakından asılı olaraq əmək prosesləri neçə qrupa bölünür?

- a)6
- b))3
- c)4
- d)5
- e)2

15#02

276. Əl əməyinin tətbiqinə əsaslanan proseslər necə həyata keçirilir?

- a))əllə, heç bir enerji növündən istifadə olunmadan
- b) mexanikləşdirilmiş əmək vasitələrinin köməyi ilə işçinin bilavasitə yerinə yetirdiyi
- c) maşınların həyata keçirdikləri proseslərin işçilər tərəfindən istiqamətləndirilməsi
- d)işçinin idarə etdiyi maşının köməyi ilə
- e)mexanizimlər, cihazlar vasitəsi ilə

15#02

277. Əl –mexanikləşdirilmiş proseslər necə həyata keçirilir?

- a)əllə, heç bir enerji növündən istifadə olunmaqla

- b)) mexanikləşdirilmiş əmək vasitələrinin köməyi ilə işçinin bilavasitə yerinə yetirdiyi
- c) maşınların həyata keçirdikləri proseslərin işçilər tərəfindən istiqamətləndirilməsi
- d) işçinin idarə etdiyi maşının köməyi ilə
- e) mexanizimlər, cihazlar vasitəsi ilə

15#02

278. Maşın-əl prosesləri necə həyata keçirilir?

- a) əllə, heç bir enerji növündən istifadə olunmaqla
- b) mexanikləşdirilmiş əmək vasitələrinin köməyi ilə işçinin bilavasitə yerinə yetirdiyi
- c)) maşınların həyata keçirdikləri proseslərin işçilər tərəfindən istiqamətləndirilməsi
- d) işçinin idarə etdiyi maşının köməyi ilə
- e) mexanizimlər, cihazlar vasitəsi ilə

15#02

279. Mexanikləşdirilmiş əmək vasitələrinin köməyi ilə işçinin bilavasitə yerinə yetirdiyi proseslər hansılardır?

- a) aparatlaşdırılmış proseslər
- b) avtomatlaşdırılmış proseslər
- c) maşınlı proseslər
- d) maşın-əl prosesləri
- e)) əl –mexanikləşdirilmiş proseslər

15#03

280. Mürəkkəbliik dərəcəsinə görə istehsal prosesləri hansılardır?

- a) aparatlaşdırılmış , avtomatlaşdırılmış istehsal proseslər
- b) əsas, köməkçi, xidmətedici istehsal prosesləri
- c)) sintetik, analitik, birbaşa istehsal prosesləri
- d) fasiləsizlik , mütənasiblik istehsal prosesləri

e) maddi , qeyri maddi istehsal prosesləri

15#03

281. Sintetik istehsal prosesində məmulat hazırlanması necə aparılır?

a))bir neçə növ xammal və materialdan bir növ məmulat hazırlanır

b))bir növ xammal və materialdan bir neçə növ məhsul hazırlanır

c))bir növ xammal və materialdan yalnız bir növ məhsul hazırlanır

d)sintetik xammaldan bir məmulat hazırlanır

e)kimyəvi məhsullardan sintez yolu ilə məhsullar hazırlanır

15#03

282. Bir neçə növ xammal və materialdan bir növ məmulat hazırlanması istehsal prosesinin mürəkkəbliş dərəcəsinin hansı prosesinə uyğundur?

a))sintetik istehsal prosesi

b) analitik istehsal prosesi

c)birbaşa istehsal prosesi

d)fasiləsizlik istehsal prosesi

e)mütənasiblik istehsal prosesi

15#03

283. Analitik istehsal prosesində məmulat hazırlanması necə aparılır?

a))bir neçə növ xammal və materialdan bir növ məmulat hazırlanır

b))bir növ xammal və materialdan bir neçə növ məhsul hazırlanır

c))bir növ xammal və materialdan yalnız bir növ məhsul hazırlanır

d)sintetik xammaldan bir məmulat hazırlanır

e)kimyəvi məhsullardan sintez yolu ilə məhsullar hazırlanır

05#02

284. Axın xəttindəki iş yerlərinin sayının hesablanması aşağıda verilən hansı ifadə də göstərilmişdir? (silindi)

$$a))N_{i.y.}=t_{em} : R_{tak} K_{nor})$$

$$b)R_{tak}=t_{em}+(L_{qon}:Y_{a.x.})$$

$$c)N_{i.y.}=(N_{il}N_{növ}t_{növ} 100)$$

$$d)A_{xət}=R_{tak} N_{his}$$

$$e)N_{av.}=t_{em}:R_{tak}$$

15#03

285. Bir növ xammal və materialdan bir neçə növ məhsul hazırlanması istehsal prosesinin mürəkkəblik dərəcəsinin hansı prosesinə uyğundur?

- a)sintetik istehsal prosesi
- b)) analitik istehsal prosesi
- c)birbaşa istehsal prosesi
- d)fasiləsizlik istehsal prosesi
- e)mütənasiblik istehsal prosesi

05#03

286. Çevik avtomatlaşdırılmış istehsal nədən ibarətdir?

- a))rəqəmli-proqramla idarə edilən avtomatik sistemlərdən ibarətdir
- b)mexaniki proseslərdən ibarətdir
- c)texnoloji idarə etmə sistemindən ibarətdir
- d)mexanizimlər sistemindən ibarətdir
- e)alət və avadanlıqlar ssitemindən ibarətdir

287.Müəssisələr bir-birindən nə ilə fərqlənilirlər

- a)) iqtisadi təyinatından asılı olaraq
- b) ictimai xarakterinə görə

- c) iqtisadi xarakterinə görə
- d) ən az xərcə yüksək nəticə əldə etməklə
- e) yeni növ məhsulun işlənib hazırlanması və mənimsənilməsini təmin etmək ilə

288. Buraxılan məhsulun iqtisadi təyinatına görə sənaye müəssisələri hansılardır?

- a) hasiləddici sənaye müəssisələri
- b) emaləddici sənaye müəssisələri
- c) metallurgiya kombinatları və balıq emalı zavodları
- d) neft və qaz hasil edən müəssisələr
- e) istehsal vasitələri və istehlak malları istehsal edən müəssisələr

289. İl ərzində işləmə müddətinə görə müəssisələr neçə qrupa bölünür?

- a) 4
- b) 3
- c) 2
- d) 5
- e) 8

290. İl ərzində işləmə müddətinə görə müəssisələr hansılardır?

- a) işçiləri fasilə ilə işləyən sənaye müəssisələri
- b) bütün il boyu fasiləsiz işləyən sənaye müəssisələri
- c) işçiləri fasiləsiz işləyən sənaye müəssisələri
- d) iri sənaye müəssisələri
- e) orta sənaye müəssisələri

291. Bütün il boyu fasiləsiz işləyən sənaye müəssisələrinə aşağıda göstərilənlərdən hansı aiddir?

- a)) toxuculuq fabrikləri
- b) maşınqayırma zavodları
- c) şəkər zavodları
- d) konserv müəssisələri
- e) pambıqtəmizləmə müəssisələri

292 Miqyasına görə sənaye müəssisələri neçə cür olur?

- a))3
- b)6
- c)4
- d)5
- e)8

293 İxtisaslaşdırılması dərəcəsinə görə müəssisələr neçə qrupa bölünür?

- a))3
- b)6
- c)4
- d)2
- e)7

294 İxtisaslaşdırılması dərəcəsinə görə müəssisələr hansılardır?

- a) ixtisaslaşdırılmış, iri və orta müəssisələr
- b) orta və kiçik müəssisələr
- c)) ixtisaslaşdırılmış, universal və qarışıq müəssisələr
- d) ixtisaslaşdırılmış, fasiləsiz işləyən müəssisələr
- e) fasiləli işləyən müəssisələr

295 Sənaye müəssisələri istehsal mərhələsinin əhatə etməsinə görə neçə qrupa təsnifləşdirilmişdir?

a) 5

b) 6

c) 4

d) 3

e) 7

296 Sənaye müəssisələri istehsalın təşkili tipinə görə neçə qrupa bölünürlər?

a) 5

b) 6

c) 4

d) 3

e) 7

297 İstehsalın təşkili tipinə görə sənaye müəssisələri aşağıda göstərilənlərdən hansıdır?

a) iri və orta müəssisələr

b) kütləvi, seriyalı və fərdi istehsal tipli müəssisələr

c) universal və qarışıq müəssisələr

d) fasiləsiz işləyən müəssisələr

e) fasiləli işləyən müəssisələr

298 Kütləvi istehsal tipli müəssisələrdə məhsul istehsal necə təşkil olunmuşdur?

a) miqdarca yekcins daima təkrarlanan məhsullar istehsalı

b) müəyyən dövrdən bir təkrarlanan məhsullar istehsalı

c) təkrarlanmayan məhsullar istehsalı

d) qarışıq məhsullar istehsalı

e) universal məhsullar istehsalı

299. Seriyalı istehsal tipli sənaye müəssisələri neçə qrupa bölünür?

a)4

b)8

c)3

d)6

e)5

300. İstehsalın təşkili üsuluna görə müəssisələr neçə qrupa bölünür?

a)4

b)2

c)7

d)3

e)9